

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 234 (5465) 21 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Prezident İlham Əliyev Xalq Rəssamı Ömər Eldarova "Heydər Əliyev" ordeni təqdim edib



Səh → 2



"Azərbaycan-Türkiyə ikitərəflı  
münasibətləri ən yüksək  
səviyyədə inkişaf edir"

3



Nəsir İmanquliyev - milli  
jurnalistikamızda zamanı  
qabaqlayan patriarch

4



Əli Həsənov: "The  
Financial Times"  
nəşrinin iddiaları qərəzlidir

5



Novruz Məmmədov:  
"Financial Times" mətbu  
orqan olmaq missiyasını itirir"

5



Bakıda Azərbaycan,  
Türkiyə və İran xarici işlər  
nazirlərinin beşinci üçtərəflı  
görüşü keçirilib

6



Azərbaycan Kənd Təsərrüfatı  
üzrə Təlim və Inkişaf  
Mərkəzinin təqdimatı olub

8

6

Baş nazir Shinzo Abe:  
Yaponiya Azərbaycan  
ile münasibətlərə  
böyük əhəmiyyət verir



9

Vüqar Rəhimzadənin  
monoqrafiyası təqdim  
olunub



16

Kaka "Milan"ın  
direktoru ola bilər



21 dekabr 2017-ci il

# Prezident İlham Əliyev Xalq Rəssamı Ömər Eldarova "Heydər Əliyev" ordeni təqdim edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova "Heydər Əliyev" ordenini təqdim edib.

AZERTAC xəber verir ki, Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətə tebrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı. Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamimizi sevindirdiyini deyən dövlətimizin başçısı onun yarat-

dığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurguladı. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin ve görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının - Məhəmm-



məd Füzulinin, Natəvanın, Hüseyin Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldılığını məmənunuqla qeyd etdi. Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Ömər Eldarovun Vətənəne ve xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedadda malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurguladı. Prezident İlham Əliyev Ömər Eldarovu fəaliyyətinin ve xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ilde xalqımızın Ümummilli Lideri tərəfindən "İstiqlal"

ordeni ile, 2009-cu ilde Heydər Əliyev mükafatı ilə, 2012-ci ilde "Şərəf" ordeni ilə təltif olunduğunu dedi, indi isə Azərbaycanın ən yüksək mükafatına - "Heydər Əliyev" ordenine layiq görüldüyünü bildirdi, ona fəaliyyətində yeni uğurlar arzuladı və mükafatı Ömər Eldarova təqdim etdi.

Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyine və "Heydər Əliyev" ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bundan qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ömər Eldarov Ümummilli Liderin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurguladı və qeyd etdi ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.

# Prezident İlham Əliyev Amerika Yəhudİ Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudİ Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkom Honlayni qəbul edib. AZERTAC xəber verir ki, Malkom Honlayn Prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırladı. Qonaq Bakıya hər dəfə gəldikdə bura da gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda keçiriləcək "2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərə rəsəd" mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək "2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərə rəsəd" beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək, Amerika Yəhudİ Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkom Honlaynın bu tədbirdə iştirakının önəmini vurguladı, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudİ icmasının sülh və fi-ravaniq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkəmizdə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edildi, Bakının artıq beynəlxalq mütənasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.



# "Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri ən yüksək səviyyədə inkişaf edir"

*Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib*



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəber verir ki, nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib

Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıldı.

Türkiyeli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğuladı. Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars də-

mir yolunun açılışını məmənluqla xatırlayan Mövlud Çavuşoğlu gelecek illərdə də dövlət başçılarının rəhbərliyi ilə önemli layihələrin həyata keçiriləcəyinə ümidi var olduğunu bildirdi. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan Mövlud Çavuşoğlu bu görüşlərin gələ-

## Rəsmi xronika

Prezident İlham Əliyev "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Ömer Həsən oğlu Eldarov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

cəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin həmisi bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önemini qeyd etdi. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını dedi.

Bakı-Tbilisi-Qars dəmir yoluunun açılışına toxunan dövlətimizin başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirdi. Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Türkiye Prezidentinə çatdırmağı xahiş etdi.



## Prezident İlham Əliyev IBM korporasiyasının baş vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib. AZERTAC xəber verir ki, Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqla maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda "Bakutel-2017" sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önemli tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivləre malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkde uğurlu əməkdaşlığı həyata keçiriləcəyinə ümidi var olduğunu bildirdi.



## Prezident İlham Əliyev ABS Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Schnayeri qəbul edib. AZERTAC xəber verir ki, səhəbat zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Schnayerle görüşü məmənluqla xatırlandı.

Görüşdə Bakıda keçirilecek "2017-İslam Həmrəyi İli: Dinlər və mədəniyyətlərə dialoq" beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə dəha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasetinin prioritət sahələrindən biri olduğu bildirildi, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudü icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmənluqla qeyd edildi. Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf etdiyi vurğulandı.

21 dekabr 2017-ci il

# Nəsir İmanquliyev - milli jurnalistikamızda zamanı qabaqlayan patriarch

Müasir həyatımızı internetlər, xəber portalları və sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil. Bunlar elə mənbələrdir ki, hər birimizi maraqlandıran informasiyanı bu mənbələrdən elde edə bilirik. Internet və elektron KİV-lər yaranana qədər oxucular mətbu informasiyanı həmin gün ala bilmirdilər. Onlar bu günə aid xəbərlərə en yaxşı halda sabahkı qəzetlərdə tənisi ola bilirdilər. Lakin müdrik və bəsiyətli, gələcəyi görməyi, zamanı qabaqlamağı, cəmiyyətin tələbatını təmin etməyi bacaran, öz işinin peşəkarları sayılan insanlar bütün dövrlərdə olub. Görkəmlı jurnalist, istedadlı redaktor, pedaqoq və ictimai xadim, XX əsrin ortalarında, 60 il bundan əvvəl yeni bir nəşr - Azərbaycan paytaxtında baş verən hadisələrdən insanların elə həmin gün xəbər tutmalarına imkan verən axsam qəzeti yaratmaq təşəbbüsü ilə çıxış etmiş Nəsir İmanquliyev məhz belə müdrik, uzaqgörən və nurlu insan idi.

Professor Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. O, bütün mənəli həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrlar hazırlanmasına sərf edib. Nəsir İmanquliyevin yaratdığı və 30 il ərzində fasiləsiz rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetləri ötən əsrin 60-90-cı illərində Azərbaycan mətbuatının inkişafında böyük rol oynayıb. Bu qəzetlərin sehifələrində dərc edilən, həyatın bütün sahələrini - iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və başqa məsələləri əhatə edən materiallar bu gün de öz aktuallığını saxlayır. Azərbaycan jurnalistikasının korifeysi öz müsahibələrinin birində "Axşam qəzeti yaradılması zərurəti ne ile bağlı id?" suala cavabında deyib ki, 1950-ci illərin ortalarında Bakıda azərbaycandilli əhalinin, o cümlədən ziyalılarının sayının artması ilə əlaqədar, operativ məlumat almağa zərurət hiss edildi. Buna görə o, beş bir qəzeti yaradılmasını təklif edib. Nəsir İmanquliyev xatırlayırdı: "Lakin bu məsələ təkcə Bakıda həll edile bilməzdi, bunun üçün mərkəzi hökumətin - Moskvadan razılığını almaq lazımdı. O vaxt mən Azərbaycan Radio Verilişləri Komitəsinə sədr təyin edilmişdim. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən Şixəli Qurbanov mənə zəng vurub bildirəndə ki, Moskvadan razılığı alınıb, mənim sevincimin həddi-hüdudu yox idi. Qəzeti yaradılması ilə əlaqədar bütün təşkilatlı işlər və ona rəhbərlik etmek mənə həvəle olundu. Mən axşam qəzətinin nəşri barede çoxdanlı arzuma nail olmuşdum, buna görə Radio Verilişləri Komitəsindəki işimdən qəzet redaktorluğununa məmənnuniyyətə keçdim, hərçənd məvacibim xeyli azaldı. Nəhayət, 1958-ci il yanvarın 10-da qəzeti birinci nömrəsi çapdan çıxdı. Həmin nömrədə Bakıda baş vermiş hadisələr barəde xəbərlər, istehsalat yenilikləri dərc olunmuşdu. Qəzətdə ədəbi yaradıcılığı xeyli yer ayrıldı. Bizim qə-



zətin sehifələrində Abdulla Şaiq, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, Rəsul Rza, Hüseyin Abbaszadə, Qabil kimi sonət adamlarının qələmindən çıxan bədii nümunələrin dərc edilməsi ona marağı daha da artırır, oxucuların sayı çoxalıdır. ...Tədricən qəzətin sayı artırıldı, biz bu qəzətə reklam əlavəsi nəşr etməyə başladık. 1962-ci ilde isə rusdilli "Baku" qəzətinin nəşrini başladıq. Bizim qəzətlər tekce paytaxtda populyar deyildi, hətta Azərbaycanın ucqar rayonlarında da abunəçilərimiz vardi, bize çoxlu oxucu məktubları gelirdi".

Nəsir İmanquliyev bu müsahibəni 1998-ci ilde - artıq qanuni istirahətdə olduğu dövrə, vəfatından cəmi bir neçə gün əvvəl verib. Azərbaycan jurnalistikasının korifeyi müxbirin "Bakı" və "Baku" qəzətlərinin fəxri redaktoru kimi, qəzətlərimiz bu günü ilə bağlı fikirləriniz və yetirmələrinizə arzularınız..." sualına cavabında, sanki qarşısından gələn internet dövrünü qabaqcadañan görərək deyib: "Operativliyi artırmaq lazımdır. Axi indi çox şeyi süret həll edir".

Nəsir İmanquliyevin nəvəsi - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Nərgiz Paşayeva babası haqqında xatirlərində yazır: "Gün ərzində elə bir hadisə olmurdu ki, onun redakte etdiyi qəzətlərdə işqalandırmasın. Bu gün bütün hadisələri internet vasitəsilə izləmək olar. Lakin o vaxt bele imkan yox idi. Mübahiqəsiz demək olar ki, o vaxt "Bakı" və "Baku" axşam qəzətləri bugünkü informasiya agentliklərinin funksiyalarını yerine yetirir, gün ərzində baş vermiş hadisələr barəde oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi. Jurnalist öz fəaliyyətində fasilə edə bilməz və Nəsir İmanquliyev de fasiləsiz işləyen peşəkar jurnalist idi. Jurnalist üçün ən əsas məsələ sözün vaxtında istifadə edilməsidir. Yaziçi öz fikirlərini və mülahizələrini bu gün olmasa, sabah da yaza bilər. Amma jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativ işləməlidir. Bu mənada Nəsir müəllimin fəaliyyəti ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi, bu tələbləri incəliklərinə qədər bilir və öz gündəlik fəaliyyətin-

də onlara riayət edirdi. Yadımdır, o, hər gün evə qayıdanın sonra gecə saat 2-3-e qədər işləyirdi. Bütün materialları özü oxuyur, onları gözden keçirirdi".

Nəsir İmanquliyev informasiya janrına böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, hər bir mətbu orga-nının siması, onun nüfuzu, oxucu auditoriyası peşəkarlıqla düşünülmüş informasiya siyaseti ilə müəyyən edilir. O, uzaqgörən bir redaktor kimi informasiyanın cəmiyyətdə ve dünyada mühüm rol oynadığını çox dəqiq biliardı.

"Bakı" və "Baku" qəzətlərinə 30 il fasiləsiz rəhbərlik etmiş və yüksək peşəkar kollektiv formalasdırılmış Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasının inkişafında xüsusi xidmətləri var. O, həyatının 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrlar hazırlanmasına sərf edib. Bu fakültənin məzunlarından biri də mənəm. Biz birinci kursda oxuyanda professor Nəsir İmanquliyev bizi jurnalistikanın əlifbası - "Jurnalistikaya giriş" fənni ilə tanış etdi. O, bize tekce müasir jurnalistikin nəzəriyyəsini öyrətməklə kifayətlənmir, ham də özünün rəhbərlik etdiyi qəzətlərin nümunəsində redaksiyanın adı iş günləri, jurnalist materiallarının necə yaranması, informasiyanın necə əldə edilmesi, eyni bir mövzunu müxtəlif janrlarda necə açıqlamaq mümkün olması barədə danışındı. Professor Nəsir İmanquliyev ham də bugünkü ali jurnalist təhsilinin sistemini müəyyən etmiş jurnalist kursları yaratmışdı. Bugünkü media kapitanlarının əksəriyyəti vaxtıla Nəsir müəllimin tələbələri olublar. Onun keçmiş tələbələrindən biri - Azərbaycan Dövlət İformasiya Agentliyinin (AZƏRTAC) baş direktori Aslan Aslanov unudulmaz müəllimi haqqında xatirələrində yazır: "Nəsir müəllim ömrünün sonuna Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti "Bakı" və "Baku" qəzətləri olub. Professor Nəsir İmanquliyev universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. "Bakı" və "Baku"nun "auditoriyalarda" isə bize qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistika

məharəti, redaktə bacarığı, səbirli işləmək vərdişləri, ən başlıcası isə Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklik - aqsaqqallıq, təmkinlik kimi məziiyyətləri təqib edirdi..."

Oxucuların yaşlı nəşrinin nüma-yəndələri her gün axşamçağı "Bakı" və "Baku" qəzətləri üçün köşklərin karşısındakı növbəye dayandıqları illəri yaxşı xatırlayırlar. Öz işinin xüsusiyyətine görə həm ölkəde, həm də xaricdə baş verən bütün yenilikləri hər gün izləyən Aslan Aslanov qeyd edir ki, Nəsir müəllim hələ yarım əsr bundan əvvəl jurnalistikasının informasiya janrınu yüksək qiymətləndirir, onun buraxdığı qəzətlərin sehifələrində operativ, dəqiq, maraqlı və rəngarəng xəbərlərin yerləşdirilməsinə üstünlük verirdi. Aslan Aslanov müəllimlərə etimad göstərir və kömək edir, lakin, eyni zamanda, tələbkardır, hərçənd, özünə qarşı daha ar-tıq dərəcədə tələbkardır.

Tanınmış jurnalist, uzun illər "Bakı" qəzətində işləmiş Dağbəy İsmayılov "Mətbuatımızın siması və ya ustadımın portretində strixler" adlı məqaləsində yazar ki, Nəsir müəllim ona universitetdə beş il dərs deyib, ali məktəbi bitirəndə isə onu "Bakı" qəzətinin redaksiyasına işə dəvət edib. D.İsmayılov öz xatırələrində yazır: "İndi iftخار hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzətlərinin redaksiyası özünəməxsus dəst-xətt, təlim və tərbiyə üssülləri na malik milli jurnalistika universiteti idi. Bu universitete qəbul olunmaq, vicdanlı, temiz, mənəviyyatlı və peşəkar qəzətçiliyin sirlərinə yi-yələnmək, qələm əhlinin əzablı həyat tərzinə alışib, onun ağrı-acıları-na tablaşmaq nə qədər çətin idisə, hansı səbəbdənse oranı tərk etmək, başqa iş yerinə getmək ondan da qat-qat çətin idi. Son dərəcə qayğısə və rəhmlı bir insan olan Nəsir müəllim hər nədə desən güzəste gedərdi, amma kadr məsələsində yox. O, kadrların qədrini-qiyimini biliardı. Nəsir müəllim öz kollektivini çox sevirdi, 30 il fasiləsiz bu kollektive rəhbərlik edib".

Jurnalistikamızın aqsaqqallı, Bakı Dövlət Universitetinin profesor Şirməmməd Hüseynov "Mənəvi təmizlik ölçüsü" adlı məqaləsində Azərbaycan jurnalistikasının korifeyini xatırlayaraq yazar ki, Nəsir İmanquliyev onun üçün həm müəllim, həm də ister müəllimlik, isterse də elmi fealiyyətində həmkar olub. Professor Şirməmməd Hüseynov yazır: "1966-ci ildə "Azərnəş" kafedramızın hazırladığı "Jurnalistika məsələləri" dərs vəsaitini nəşr etdi. Bu kitabın əsas müəlliflərindən biri də Nəsir İmanquliyev idi. "Qəzətdə xəbər" bölməsini Nəsir müəllimlərə men birgə yazmışdır. Tələbələr indi də bu dərs vəsaitində istifadə edirlər". Ş.Hüseynov Nəsir müəllimin jurnalist kadrlarının bir neçə nəşrinin müəllimi olmasına vurğulayaraq qeyd edir ki, jurnalistika fakültəsində işgüzar ab-havanın, orada hökm sürən tələbkariq, edalet, nəciblik və səmimiyyətin əsasını məhz Nəsir İmanquliyev kimi pedaqoqlar qoyublar. 1980-ci illərin əvvəlində jurnalistikada ilk addımalarını atan bir müxbir kimi, bu sətirələrin müəllifinə müasir jurnalistikən klassiki Nəsir İmanquliyevin müəhazirələrini dincəməklə bərabər, onuna bir binada işləmək xoşbəxtliyi nəsib olub. O vaxt əksər qəzət və jurnalolların redaksiyaları həmin binada yerləşirdi. Mən "Vişka" qəzətində işləyirdim, mənimlə bir kursda oxuyan rəfiqəm isə "Bakı" qəzətinin əməkdaşı idi. Tez-tez onların redaksiyasına baş çəkirdim. Bu redaksiyanın iş ritmi məni həmişə heyran edirdi - kollektiv şövqə, operativ və dinamik çalışırı. Qəzeti səhifələnməyə və çapa vaxtında təqdim etmək lazımdı ki, axşam oxucular onu alıb cari güne aid xəbərləri öyrənsinlər. Hesab edirdim ki, Nəsir müəllim çok tələbkardır, hər qədər sərt adamdır. O vaxt redaksiyada işləyen gənc jurnalistlər isə deyirdilər ki, Nəsir müəllimin zahiri sertliyinə baxmayaq, öz kollektivinin üzvlərinə, xüsusən gənc kadrlara münasibətdə ata kimi xeyirxah və qayğıkeşdir,

Nəsir İmanquliyevin öz kollektivinə, öz tələbələrinə bağlılığını onun nəvəsi, akademik Nərgiz Paşayeva da öz xatırələrində qeyd edir: "O, çoxlarının mənəvi atası idi. Onun təkəc bir usağı yox idi, onun yetirmələri, qəzet əməkdaşları, jurnalistləri onun övladları idi".

Görkəmlı jurnalist, sözün həqiqi menasında peşəkar, həmişə öz dövründən bir neçə addım irəlidə gedən novator, həssas və qayğısə və rəhmlı, öz tələbələrinə næzəri biliklər yanaşı, həm də jurnalistikən əxlaq kodeksini aşlayan, sadə dildə desək, bu peşədə nəyin yaxşı və nəyin pis olduğunu başa salan, ince qəlbli, nurlu və təmiz insan, qayğısə ailə başçısı, Aida xanım İmanquliyeva kimi gözəl bir övlad bütümlü atadı.

Bütün bu ifadələr bir nəfərə - professor Nəsir İmanquliyevə aididir. Deyirlər insan başqlarının qəlbində və yaddaşında öz əməlləri ilə yaşayır. Bu mənada Jurnalist və Müəllim Nəsir İmanquliyev özünə olməzlik qazanıb.

**Laçın Sultanova  
AZƏRTAC-in müxbiri**

# Əli Həsənov: "The Financial Times" nəşrinin iddiaları qərəzlidir

*Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Financial Times" nəşrində Azərbaycanla bağlı irəli sürürlən bir sıra iddialara münasibət bildirib.*

Əli Həsənov AZERTAC-a deyib ki, "The Financial Times" nəşrində "Avropa Şurası insan haqlarından imtina edir?" başlıqlı məqalədə Azərbaycanla bağlı irəli sürürlən iddialar subyektiv xarakter daşıyır, qərəzlidir və müeyyən xarici anti-Azərbaycan dairə-



lərin çirkin maraqlarına xidmət edir. "The Financial Times" və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərefindən sünə şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azə-

baycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etmesi yalnız təəssüf doğura bilər.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dünyada demok-

ratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuzlu malik, bütün azadlıqların təmin olunduğu ölkə, sabitlik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyaset Azərbaycan xalqının milli maraqlarına xidmət edir ve cəmiyyət tərefindən hərtərəfli dəstək qazanıb. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərefdaşlıq təşkilatı tərefindən Avropa İttifaqının "Şərq Tərefdaşlığı" programının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81 faizi hakimiyətin həyata keçirdiyi siyasetə öz dəstəyini ifadə edib. Təbii ki, bu

amil Ermənistən və erməni lobbi-sini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq iqtisadiyyətdə onun haqqında mənfi rəy formalasdırmağa cəhd göstərilərlə. "The Financial Times" kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevriləməsi ciddi nöqsən, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır.

Əli Həsənov diqqətə çatdırıb ki, müxtəlif fasılələrə Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Həmin qarayaxmaların təşkilatçıları və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar.

## Novruz Məmmədov: "Financial Times" mətbu organ olmaq missiyasını itirir"



"Təəssüflər olsun ki, Qərbədə bir sıra mətbuat orqanları son 2-3 on illikdə özlərini beynəlxalq münasibətlərin aktörələri kimi aparmağa başladılar. Özü də çox məkrili və qərəzli aktor kimi".

SIA-nın xəberinə görə, bunu Azərbaycan prezyidentinin xarici siyaset məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdürü Novruz

Məmmədov özünün "Facebook" səhifəsində yazıb. O bildirib ki, belə media orqanlarından biri də "Financial Times"dir: "Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğül olan mətbu organ artıq mətbu organ olmaq missiyasını itirir. "Financial Times" şübhəsiz, bu sıradır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var. Əgər həqiqətən də sizin haqq-ədaletlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmları ortaya qoyun! Gücünüz çatmir, yoxsa... illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi "xoşbəxt etdiniz"? Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəberi olmayan Yaqaland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzənəraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər".

## Elmar Məmmədyarov: "Üçtərəfli əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəldik"

Azərbaycan, İran və Türkiye xarici işlər nazirlerinin beşinci üçtərəfli görüşündə razılığa gəldik ki, bu formatda görüşləri davam etdirək, əməkdaşlığı daha da genişləndirək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan da-ha geniş istifadə edək. AZERTAC xəbər verir ki, bu fikri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiye xarici işlər nazirlerinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Elmar Məmmədyarov bildirib. Elmar Məmmədyarov görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığı deyib. Bildirib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehine səs verəcək. Qüdsə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərefindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirve toplantısında səsləndirilib. Biz bu mövqədə qalırıq.

Enerji sahəsində əməkdaşlığa toxunan



nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-güne artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüze özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik.

## Misir mətbuatı bu ölkənin jurnalistlərinin Azərbaycana səfərinin nəticələrinə dair silsilə yazıları davam etdirir

Misir mətbuatı bu ölkənin aparıcı media nümayəndələrinin Azərbaycana səfərinin nəticələri ile bağlı silsilə məqalələr yaymaqdə davam edir. AZERTAC xəber verir ki, növbəti belə məqalələr Misirin geniş oxucu auditoriyasına malik "Əl-Vatan" və "Əl-Vaf" qəzetlərində dərc olunub.

"Əl-Vatan" qəzetinin baş redaktoru Mahmud Müslüm "Azərbaycan... İnkişaf, mədəniyyət, Şərqi ənənələri və Qarabağ problemi" adlı geniş məqaləsində Misir nümayəndə heyətinin tərkibində Azərbaycana ilk səfəri zamanı keçirilmiş görüşlər zamanı əldə etdiyi maraqlı məlumatları oxucularla bölüşür.

Müellif qeyd edir ki, Azərbaycan Respublikası Prezyidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nü-

mayandə heyətinin üzvləri Azərbaycandakı multikultural və tolerant mühit, burada bütün xalqların, dinlərin nümayəndələri üçün yaradılan rahat şərait, din-dövlət münasibətlərinin sağlam zərim üzərində qurulması, dövlətin ölkədəki bütün dini məbədlərə dəstək göstərəsi barədə məlumatlandırılıblar. Mübarək Ramazan ayında ölkəmizdə mövcud olan dini konfessiyaların rəhbərlərinin birlikdə iftar süfrəsində iştirak etməsi bunun bariz nümunəsi kimi göstərilib.

"Əl-Vatan" və "Əl-Vaf" qəzetlərində neşr edilmiş məqalələrdə Bakıda keçirilmiş "İslam həmrəyliyinin gücləndirilməsində medianın rolü" mövzusunda beynəlxalq konfransda səslendirilmiş fikirlərə də geniş yer verilir. Beynəlxalq Avrasiya Mətbuat Fonduñun sədri Umud Mirzəyev və digərlərinin çıxışlarından sitatlar yer alır. Bildirilir ki, konfransda müsəlman dünyasını narahat edən məsələlərin həllində həmrəyliyin və qarşılıqlı əməkdaşlığın vacibli qeyd edilib, bu cür tədbirlərin təşkilinə, aparılan müzakirələrin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığı töhfə verəcəyinə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə önemli platformaya çevriləcəyinə əminlik ifadə edilib.



listləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş, misirlü jurnalistlərin də iştirak etdikləri konfransda İslam həmrəyliyinin möhkəməndirilməsinin önemindən danışıldığı, terror hadisələrinin, o cümlədən Sinaý yarımadasındaki "Ər-Ravda" məscidinə edilmiş terror hücumunun pisləniləyi vurğulanır, bu belanın qarşısının alınması üçün birliyli vacibli qeyd edilir. Məqalələrdə Azərbaycan Respublikası Prezyidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhrəz Həsənovun, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazıl Güneyin, Beynəlxalq Avrasiya Mətbuat Fonduñun sədri Umud Mirzəyevin və digərlərinin çıxışlarından sitatlar yer alır. Bildirilir ki, konfransda müsəlman dünyasını narahat edən məsələlərin həllində həmrəyliyin və qarşılıqlı əməkdaşlığın vacibli qeyd edilib, bu cür tədbirlərin təşkilinə, aparılan müzakirələrin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığı töhfə verəcəyinə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə önemli platformaya çevriləcəyinə əminlik ifadə edilib.

21 dekabr 2017-ci il

# Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib

Dekabrin 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar bəyannamələrindəki öhdəliklərini bir daha vurğulayıblar.

Regionda sülh, təhlükəsizlik, rıfah və əməkdaşlıqla xidmet edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmreylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər. Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafə töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd ediblər.

Nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıb və bu kontekstdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn principleri üzrə öhdəliklərini bildiriblər. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətde həllinin vacibliyi bir daha vurğulanıb.

Xarici siyaset idarələrinin reh-



bərləri müxtəlif səviyyə və platformalarda, habelə BMT, İOT, Asiya-Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, iqtisadi əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çerçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və global məsələlərə dair six məsləhətleşmələrin davam etdirilməsi barədə razılığa geliblər. Əl-Quds Əl-Səriflə eləqədar İOT-in dekabrin 13-də İstanbulda keçirilmiş fövqəladə Sammitinin Bəyannaməsini və yekun kommunikesini alıqlayıblar. Görüşdə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi namə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və programların heyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstek verilməsi barədə razılıq əldə olunub. Nazirlər beynəlxalq tranzit dəhlizlərini və coğrafi cəhətdən əl-verişli mövqeyə malik üç ölkənin



tranzit potensialının artırılmasını, eləcə də beynəlxalq tranzit sisteminə integrasiya etmək üçün əhəmiyyətli addimların atılması xüsusi vurğulayaraq, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması naməni yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini bildiblər.

Sosial-iqtisadi inkişaf naməni Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan geniş-miqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibli xüsusi vurğulanaraq, "Şərqi-Qərb", "Cənubi-Qərb", "Şimal-Cənub" marşrutlarında üç ölkənin tranzit potensialından istifadəye əl-verişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolu işe düşməsi alqışlanıb, Rəşt-Astara dəmir yolu-nun tikintisinin ən qısa müddətde tamamlanması üçün lazımi addim-

ları atılmasının vacibliyi qeyd olunub. Görüşdə məlki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də üç ölkənin coğrafi üstünlüklerindən daha da faydalanaşının əhəmiyyəti vurğulanıb. Neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazırlıq ifadə edilib. Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, beynəlxalq bankçılıq prosedurları ilə bağlı təcrübə və informasiyanın paylaşılması barədə razılıq əldə olunub. Regionda rəqəmsal uğurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin qlobal və regional iqtisadi təşkilatlar çerçivəsində əməkdaşlığın zəruriyi qeyd edilib.

Nazirlər beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədiyinin müsbət mənada qiymətləndirilməsi barədə razılığa gelib və bu mənada "Ekspo-2025" in Azərbaycanda keçirilməsi üçün Bakının namizədiyini alıqlayıblar.

Etnik, irqi, dini və etiqada əsaslanan düzümsüzlüyü və ayrı-seçkilərin bütün formaları pislənilib, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında döyümlülüyün təbiyə edilimi, hörmet, dialoq və əməkdaşlığın əhəmiyyəti qeyd edilib, 2016-cı il aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti xüsusi qeyd edilib. Terrorizm, separatizm və zorakı ekstreminin bütün forma və təzahürleri, transmilli müteşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanunu dövriyyəsi, insan alveri, mədəni və tərxi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni mqrasiyyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıb və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq mümkündür.

Görüşdə İslam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyəti qeyd edilib və İslam qardaşlığının, anlayış və düzümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq niyyəti ifadə olunub. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından bu il mayın 12-22-də Bakıda yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti qeyd edilib.

Növbəti görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda nazirlər beşinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannamesini imzalayıblar.

## Baş nazir Shinzo Abe: Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir



Yaponiyada akkredite olunmuş yapon dilində danişan səfirlər üçün Baş nazir Shinzo Abe tərəfindən nahar təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Shinzo Abenin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürcel İsmayıldə de istirak edib.

Görüş zamanı hər bir səfəri Baş nazirle səhəbət imkanı yaradılıb. G.İsmayıldə Azərbaycanın Yapo-

# "ELS-Müstəqil Araşdırma Mərkəzi" İctimai Birliyi keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb

**"ELS-Müstəqil Araşdırma Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici feallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazi-sində səsioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb. Bu cür soruların mütəmadi olaraq keçiriləsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik meyilləri ni müəyyənləşdirməkə proqnozların verilməsi və təkliflərin yaranmasına imkan verir.**

AZƏRTAC xəber verir ki, dekabrın 20-də "ELS-Müstəqil Araşdırma Mərkəzi" İctimai Birliyinin rəhbəri İrada Yaqubova sorğunun nəticələrinə dair mətbuat konfransı keçirib. Bildirilib ki, sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanların 3,9 faizi vəziyyəti qeyri-sabit qiymətləndirib, 3,3 faizi isə cavab verməkdən imtina edib. Ümumiyyətə, Azərbaycanın son 5 ildə düzgün, yaxud yanlış istiqamətdə inkişaf etdiyi barədə sorğu cavablaşdırır respondentlərin 83,7 faizi inkişaf istiqamətini düzgün, 4,8 faizi yanlış kimi qiymətləndirib.

Rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasetin qiymətləndirilməsi de təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyaseti qiymətləndirənlərin 91,4 faizi bu siyaseti dəstəklədiyini bildiriblər. "Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyaseti dəstəkləyirsiniz" sualına respondentlərin 84,7 faizi "bəli" cavabını verib. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsini respon-


dentlərin 62,9 faizi dəstəkləyib.

Rəyi soruşulanların 67,4 faizi Ordumuzun aprel döyüslərindəki qələbələrini ve "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndinin bərpasını Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələr kimi qiymətləndirib. Həmçinin respondentlərin böyük eksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını, "ASAN Xidmət" mərkəzlərinin uğurlu fəaliyyətini, yeni infrastrukturun yaradılmasını, yeni məktəblərin və uşaq bağçalarının tikilməsini və açılmasını, beynəlxalq müsabiqələrin, yarışların, tədbirlərin keçirilməsini, yeni iş yerlerinin açılmasını, bölgələre gedən yolların bərpasını, rayonların qazlaşdırılmasını, neft müqaviləsinin bağlanması, məcburi köckünlərə, şəhid ailələrinə evlərin verilməsini, abadlaşdırma

təlif festivalların keçirilməsini məhz Azərbaycanın iqtisadiyyatının inkişafı, ölkəmizin beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisələr kimi dəyərləndirib.

Sorğuda respondentlər "Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verəcəniz" suali verilib. Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.

Sorğu zamanı respondentlərə



işlərinin aparılması, "Qarabağ" futbol klubunun beynəlxalq arena-də tanınmasını, idmançılara diqqətin gücləndirilməsini, pambıqcılığın, baramaçılığın, tütünçülükün inkişafını və digər uğurları önemli hadisə kimi qiymətləndirib. Eyni zamanda, respondentlərin böyük eksəriyyəti turizm infrastrukturun yaradılmasını, xarici turistlərin ölkəyə axınının coxalmasını, müx-

Azərbaycanda mütəmadi olaraq keçirilən seçimlərdə iştiraklarına dair sual verilib. Rəyi soruşulanların 67,2 faizi seçimlərdə həmşə iştirak etdiyini söyləyib. Respondentlərin 16,9 faizi seçimlərdə bəzən iştirak etdiyini, 12,0 faizi isə heç vaxt iştirak etmediyini bildirib. Cavabdan imtina edənlərin sayı 3,9 faiz təşkil edib.

Seçki ərefəsində seçimlər və

namızədlər haqqında məlumatı əsasən hansı mənbələrdən aldıqları barədə sualın cavabında respondentlər, ilk növbədə, dövlət televiziyası və radiosunu qeyd ediblər - 78,6 faiz. Növbəti təsiredicili mənbə kimi özəl televiziya, radio göstərilib - 49,4 faiz. Rəyi soruşulanlar internet saytlarını (31,3 faiz) və sosial şəbəkələri de (29,7 faiz) seçimlərə dair informasiya mənbəyi qismində qeyd edib. Qeyd edilib ki, təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərlə şəxsi məsahibə yolu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə, sorğu zamanı 4560 respondentin rəyi öyrənilib.

Sorğunun aparılması üçün xüsusi hazırlıq kursu keçmiş qrup yaradılıb. Yaşayış məntəqələrinin seçimi çoxillilli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsü ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğu ile

əhatə edilmiş yaşayış məntəqələrinin 36,2 faizini şəhərlər, 4,9 faizini qəsəbələr, 58,9 faizini isə kəndlər təşkil edib.

Diqqətə çatdırılıb ki, sorğunun əhatə etdiyi respondentlərin 49,2 faizini kişilər, 50,8 faizini isə qadınlar təşkil edib. Aile vəziyyətlərinə görə onların 75,9 faizi evli, 17,7 faizi subay, 4,7 faizi dul, 1,7 faizi isə boşanınan olub. Rəyi soruşulanların yarısından çoxu, yəni, 53,7 faizi orta təhsilli olduğunu bildirib. Orta ixtisas təhsilli 18,3 faiz, ali təhsilli 17,0 faiz, aspirant və elmi dərəcəsi olanlar isə 0,1 faiz təşkil edib. Respondentlərin 7,9 faizi orta təhsilə malik olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,1 faizi dövlət sektorunda, 22,4 faizi özəl sektor-da çalışan, 14,8 faizi özünə işləyən, 2,2 faizi tələbə, 11,0 faizi işləməyən təqaüdü, 8,9 faizi iş axtaran, 23,6 faizi isə evdar qadın olub. Beləliklə, bu gün Azərbaycan seçimci Prezident İlham Əliyevin fealiyyətini yüksək qiymətləndirir, onu gelecek prezident seçimlərdə dəstəkləməyə hazır olduğunu bildirir və dövlətimizin başçısının fealiyyətine böyük ümidi bəsləyir.

## Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədləri tətbiq olunacaq

Dekabrın 20-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib. AZƏRTAC xəber verir ki, Suraxanı Rayon İcra Hakimiyyətində baş tutan müşavirədə paytaxtın 12 rayonunun, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Qobustan, Qubadlı, Zəngilan, Cəbrayıllı və Şuşa rayonlarının icra hakimiyyəti başçlarının aidiyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.

Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən ardıcıl İslahatlar həyata keçirili.

O qeyd edib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatlığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28



oktyabr tarixli 423 nömrəli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatla alınmışdan sonra çap etdirilərək respublikanın şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçlarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləriň ətəyidilər.

Komitə sədri bildirib ki, 2018-ci ilin yanvar ayından tə-

bıq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyalınmasına hazırlıq üçün da istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələde isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, her bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Tağı Tağıyev və Orxan Bayramov çıxış edərək ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə rayonun sosial, iqtisadi göstəriciləri, görülen işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra Dövlət Statistika Komitəsinin sosial statistika şöbəsinin müdürü Elçin Hacı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırılıb.

Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri dekabrın 21-26-da Gəncə, Şəki, Lənkəran və Kürdəmirdə keçirilmək bütün regionları əhatə edəcək.

# Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkışaf Mərkəzinin təqdimatı olub

Dekabrin 20-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkışaf Mərkəzinin ("AqroMərkəz") təqdimatı olub.

AZƏRTAC xəber verir ki, "AqroMərkəz" in təqdimatına və "Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər" mövzusuna həsr olunan tədbirdə

rəfatında da professional, məsələlərə peşəkar yanaşan ekspert qurumu formalaşmışdır. İnanıram ki, "AqroMərkəz" həm de bu mandati daşıyacaq, öz təhlilini, tədqiqatlarının nəticələrini cəmiyyətə təqdim edəcək. Aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar informasiya məsələ-hət xidmətləri arasında da əlaqələr qurulmalıdır və yəqin ki, "AqroMərkəz"



dövlət rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.

Əvvəlcə "AqroMərkəz" in il ərzindəki fealiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Prezidentin aqrar siyaset məsələləri üzrə köməkçi-şöbə müdürü Azər Əmiraslanov ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr bərədə məlumat verib. Dövlət məmurları, alim və mütəxəssislər üçün yaradılan platformanın əhəmiyyətinə, Azərbaycanda kənd təsərrüfatı məsələləri ilə bağlı mühüm dialoqu şərtləndirən amillərə toxunan Azər Əmiraslanov deyib: "Həm dövlətin, həm de vətəndaşlarımızın kənd təsərrüfatından böyük gözləniləri var. Prezident İlham Əliyev tərefindən bu gün aqrar sahənin inkişafı dövlət siyasetinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Digər sahələrde olduğu kimi, kənd təsərrüfatında da sosial tərəfdaşlıq münasibətlərinin qurulması (bir tərəfdən dövlət, bir tərəfdən biznes, özəl sektor, beynəlxalq təşkilatlar, eyni zamanda, qeyri-hökumət təşkilatları) olduqca vacibdir. Hesab edirəm ki, "AqroMərkəz" məhz bu missiyani üzərinə götürüre biləcək və uğurlu platforma rolunu oynayaçaq. Bu gün kənd təsərrüfatının prioritet istiqamət kimi elan olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalasdırılmasına böyük ehtiyac var. Hazırda digər sahələrdə ekspert cəmiyyətləri for-malaşır. Biz istəyik ki, kənd təsə-

kəz" in fealiyyətinin əsas istiqamətlərdən biri de məhz bu olacaq. Etiraf etmək lazımdır ki, biz aqrar təhsil, aqrar elm, aqrar siyaset, istehsalat, təsərrüfat arasında əlaqə və əks-əlaqəni heç də həmişə lazımnıça təmin edə bilmirik. Hesab edirik ki, "AqroMərkəz" bu problemin həllinə öz töhfəsini verə bilər", - deyə Prezidentin köməkçisi vurğulayıb. Azər Əmiraslanov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sinerji verən, sistem yaradan və formalasdırın bir sahədir. Digər tərəfdən ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır: "Bu gün əhalinin yarısı kənddə yaşayır və bu o deməkdir ki, kənd təsərrüfatının inkişafı həmdə sosial sabitliyin, kənd əhalisinin həyat seviyyəsinin yüksəldilməsinin əsas şərtidir. Məşğul əhalinin texminən 38 faizi kənd təsərrüfatı sektorunda çalışır. Bu baxımdan aqrar sahənin inkişafı, həm də iş yerlərinin açılması deməkdir. BMT-nin hesablamalarına görə, kənd təsərrüfatı yegane sahədir ki, yoxsuluğun azaldılmasına daha çox təsir göstərir. Digər sahələrlə müqayisədə onun təsir effekti 4 dəfə çoxdur".

Aqrar sektorun regionların inkişafındakı mühüm rolundan danışan Azər Əmiraslanov qeyd edib ki, hazırda ölkənin kənd təsərrüfatında çox böyük resurslar, istifadə olunmamış imkanlar mövcuddur. Bu imkanların, ehtiyatların üzə çıxarılması üçün çox iş görülməlidir. Yaradılan "AqroMərkəz" de bu missiyani yerinə yetirə bilər. Yeni

dövrde, xüsusilə də qlobal böhran şəraitində digər sahələrlə müqayisədə kənd təsərrüfatının investisiya baxımından daha cəlbədici olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: "Digər sahələrdə istehsal olunan məhsullara təlebat azaldığı halda, ərzaq məhsullarına təlebat heç vaxt kəskin şəkildə azalmır və bu da məhz kənd təsə-



2017-ci ildə yaradılıb. "AqroMərkəz" üç istiqamət - təhsil və təlim, tədqiqat ve inkişaf, kənd təsərrüfa-

ti sahəsində yeni müəssisələrin yaradılması istiqamətində fəaliyyət göstərəcək.

## Nazir: "Əhalinin artması yeni iş yerlərinə olan ehtiyacı gücləndirir"

**S**on statistikaya görə, ölkədə 9 milyon 883 mindən artıq insan var". SIA-nın xəberinə görə bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Bakıda "Əmək bazarı: İslahatlar, çağrışışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, əhalinin yaş strukturu göstərir ki, Azərbaycan əhalisi cavan əhalidir: "Əhalinin 22 faizini 14 yaşa, 25 faizini 14-29 yaş arası, 46.1 faizini 30-64 yaş arası, 6.3 faizini 65 yaşdan çox olanlar təşkil edir". Nazir qeyd edib ki, gencələr əhalinin xüsusi çekisinin artmasını şərtləndirib: "Bu göstərici 2000-ci ildeki 59.5 faizdən 2017-ci ilin əvvəlinə 68.4 faiza yüksəlib: "Əmək qəbiliyyəti yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yenidən iş yerlərinə olan ehtiyacı gücləndirir".

## Məhəmməd Cavad Zərif: Üçtərəfli görüş olduqca faydalıdır

**Ü**çtərəfli görüş formatı həm ölkələrimiz, həm də region üçün olduqca faydalıdır. AZƏRTAC xəber verir ki, bu fikri dekabrin 20-də Bakıda Azərbaycan, İran və Türkiye xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Məhəmməd Cavad Zərif söyləyib. İranlı nazir əlavə edib ki, hər üç ölkə geniş əlaqələr, birgə tarixi ənənələrə malikdir. Beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerji və turizm sahələrində məsələlər müzakirə edildi, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olundu.



## Sahib Məmmədov: "İndiyədək sahibkarlara 4832 lisenziya verilib"

**I**ndiyədək sahibkarlara 4832 lisenziya verilib. Bunun 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır. AZƏRTAC xəber verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dekabrin 20-də "Lisenziyalar və icazələr" portalının təqdimatında deyib. Qeyd edək ki, iqtisadiyyat Nazirliyi tərefindən 2015-ci il noyabrın 2-dən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.



# Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olunub

**Dünən Bakı Slavyan Universitetində “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunan “Qələmdən süzülən qüdrət” kitabının təqdimatı olub. Tədbirdə Milli Məclisin deputati, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fonduunun sədri Umud Rəhimoğlu, “Şərq”qəzetinin Baş redaktoru Akif Aşırı, “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu və BSU-nun nümayəndləri, jurnalistika kafedrasının müdürü, əməkdar jurnalist Şəlalə Həsənova və jurnalist Seymur Verdizadə də iştirak ediblər.**



Vüqar Rəhimzadə monoqrafiyası ile bağlı çıxış edərək, bu elmi-tədqiqat əsərinin onun bütün yaradıcılığını ehət etdiyini deyib: “Azad söz və mətbuat azadlığından bəhs edən elmi mövzuda hazırladığım monoqrafiyada əsasən dünya mediası ile müqayisəli məqamları qeyd etmişəm. Özüm BSU-nun jurnalistika fakültəsində dərs deyirəm. Bu, mənim çoxillik fəaliyyətimin bəhrəsidir. Bu, sərf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkde fikrim var ki, jurnalistikada tədris üçün belə bir vəsait hazırlayaq.”

BSU rektoru Nurlana Əliyeva tədbir iştirakçılardan salamlayaraq, Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib: “Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önemli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müellimi təbrik edirik və fəaliyyətində ona uğurlar arzuluyırıq.”

“Səs” qəzetinin Baş redaktoru

Bəhruz Quliyev çıxışında qeyd edib ki, monoqrafiyanın müəllifi, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin partianın yaranmasında da xidmətləri olub: “Onun pedaqoji fəaliyyəti göz önündədir. Baki Slavyan Universitetinin jurnalistika fakültəsində dərs deyir və gənclərin bu sahəye marağının artmasına kifayət qədər rolü var. Bu monoqrafiyanın özü de elmi əsər kimi həttə pedaqoji fəaliyyətdə də müəllimlərin istifadə edə biləcəyi bir mənbədir. Bu kimi kitabların daha çox olmasını

arzu edirəm. Vüqar Rəhimzadə hər zaman dövlətinə, xalqına və milli ideologiyaya şərflə xidmet edən, cəsaretli, prinsipal bir insandır və sözsüz ki, bundan sonra da belə olacaq. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı, da-ha güclü Azərbaycan naminə hər bir vətəndaşımız Prezident İlham Əliyevin ətrafında sıx birləşmeli, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs dövlət başçısının həyata keçirdiyi siyasi kurşa dəstək olmalıdır”.

“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən ince məqamlarından

təbrik edib: “Biz uzun illər media sahəsində çalışaraq, bir çox stereotipləri qırğıq. Düşünürəm ki, hazırda mətbuatda Qərb istiqaməti özünü göstərir. Ve ümid edirəm ki, bu monoqrafiya sistemli şəkildə mətbuata öz töhfəsinə verəcək”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurası yaranandan onun mətbuatdakı töhfələrindən danışdı: “Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə Mətbuat Şurasının üzvüdür. Jurnalistika elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya onun hə-



bəhs edən monoqrafiyanın qiyamətli əsər olduğunu deyib: “Bu monoqrafiya jurnalistikianın fundamental əsəridir, desək, yanılışlıdır. Söz və mətbuat azadlığı dedikdə, bu, yalnız media sahəsində deyil, eləcə də, cəmiyyətdə azad təfəkkür deməkdir. Demokratik respublikanın əsası məhz azadlıqdır. Azadlıq ümumiyyətlə, ruhan substransiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq”.

Akif Aşırı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib: “Vüqar müellim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun parlaq yaradıcılığının bariz nümunəsidir. Bu gün “İki sahil” qəzetinin geniş kollektivi də buradadır. Arzu edirəm ki, gələn təqdimatda “İki sahil” televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır”.

Müşfiq Ələsgərli də tədbirdə çıxış edərək, Vüqar Rəhimzadəni

yatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistica Azərbaycanın daxili inkişafında olduqca mühüm rol oynayır. Vüqar müellim isə çox gözəl jurnalist və dəyərlidir”.

Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatının təqdimatı münasibəti təbrik edib: “Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikianın təhlükələrindəndir. Biz əks cəbhələrde olsaq da, dövlət naminə bir araya gəlməyi də bacarmışıq. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm”.

Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadəni təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.

Tədbirdən sonra Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstəsi təqdim edib.

## Ali Radanın deputati: “2018-ci ildə Azərbaycan və Ukrayna müttəfiqliyi daha da dərinləşəcək”

Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasiätləri durmadan möhkəmlərin və genişlənir. 2017-ci ili də iki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından uğurlu il hesab etmək olar. Bu fikri AZERTAC-a məxsusu açıqlamasında Ukrayna Ali Radasının deputati Natalya Veselyova deyib. Onun sözlərinə görə, rəsmi Baki və Kiiev bütün proseslərdə bir-birinə qarşı strateji müttəfiq kimi çıxış edir. “Inanıram ki, 2018-ci ildə Azərbaycan və Ukrayna müttəfiqliyi daha da dərinləşəcək, ticari dövriyyəmiz artacaq. Bunun üçün hər iki ölkənin potensialı mövcuddur”, - deyə ukraynalı deputat əlavə edib.



21 dekabr 2017-ci il

# Misirxan Vəliyev-60

*Şərəfli və mənali ömür yolu*

Türk-müsəlman dünəyasiñın təbliğ etdiyi ən mühüm feziletlərdən biri də xoş söz, xoş niyyət və xeyirxah əməl sahibi olmaqdır. Bu prinsipləri riyat edən və həyata keçirməye çalışanlar hörmətə və rəğbətə la-yiqdirler. Amerika filosu Henri Devid Toqo demişkən, yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəmir. YAP Siyasi Şurasının üzvü, İcra Katibliyinin baş məsləhətçisi, "Tərəqqi" medalı Misirxan Vəliyev də şərəfli və mənali ömrünü xeyirxah işlərə, gözəl və yaddaqalacaq əməllərə hər etmiş insanlardandır. Yaxşı və xeyirxah əməller sahibi kimi cəmiyyətdə böyük nufuz sahibi olan Misirxan müəllim həm də məhrəban insan, dəyərli dost, sədaqətli əqide yoldaşı kimi de tanınır. Misirxan müəllim hələ genclik illerində xalqımızın haqq və hüquqlarının tanınması üçün çalışmış, ermənilərin Azərbaycan xalqına qarşı məkrili siyasetini keskin pişəmisi və erməni xisletinin dünya xalqlarına çatdırılmasında fəallıq göstərmişdir. Sovet İttifaqının sərt qanun və qaydalarının hökm sürdüyü dövrə ermənilərin baş qaldıran torpaq iddialarına etiraz səsini ucaldıb, mətbuatda, iştirakçıları olduğu toplantılarında erməni həyəsiyin və iddialarının qarşısının alınması tələbi ilə çıxışlar etmişdir. Ona görə də, Misirxan müəllim dəfələrlə erməni separatçılarının təzyiq və təqibləri ilə üzləşmişdir. Fikrindən daşındırmaq, mübarizəsinə yayındırmaq üçün onun fiziki məhvini də cəhdler göstərmişlər. Ancaq M.Vəliyev öz amalından, Azərbaycana olan sevgisindən və milletinin haqq işini insanlara çatdırmaqdandan əl çəkməmişdir.



Bu günlər 60 illik yubileyini qeyd etməyə hazırladığımız M. Vəliyev əbədi və əzəli torpağımız olan Azərbaycanın qədim diarı Zəngilan, Laçın, Ağcabədi, Goranboy və Xəzər rayon təşkilatının yaradılmasında fəal iştirak etmişdir. Misirxan müəllim bu günde partiyadadır, Ulu Öndərimiz Heydər Əliyevin ən la-yıqli siyasi varisi, əlkə Prezidenti, YAP Sədri İlham Əliyevin apardığı siyasetə töhfələr verməyə və dəstək olmağa çalışır. Tez-tez bölgələrde olur, insanlarla görüşür, Prezidentimizin dövlətimizinkin inkişafı, xalqımızın sosil rifah halının daha da yaxşılaşdırılması üçün qarşıya qoyduğu vəzifələrin, qəbul etdiyi dövlət proqramlarının, imzaladıqlı sərəncamların mahiyyətini və məqsədi çatdırmağa çalışır. Deyir ki, cəmiyyətin ən enerjili, fəal təbəqəsi olan gənclərin Vətəne layiq vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, öz intellekti, bilik və bacarığı ilə, nəinki regionda, ümumilikdə dünyada seçilən gəncliyə əvvələşdirilməsi əsasında Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğı dayanır. Biz "Səs" qəzətinin kollektivi olaraq, 60 illik yubileyini qeyd etdiyimiz Misirxan Vəliyevə bundan sonra da insan üçün həyatda ən ümde olan can sağlığı, uzun, mənali ömr, tükənməz həyat eşi və ictimai-siyyə fəaliyyətində uğurlar arzulayıraq.

İ.ƏLİYEV

Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün lazım olan 1050 imzadan 278-ni təşkil etmişdir ki, onlardan da 147 nəfəri Misirxan müəllimin yaxın qohumları olmuşdur. 1992-ci ildə "Əlince" Azərbaycan Xeyriyyə Cəmiyyətinin üzvü olmuş, hazırda 11 sayılı vəsiqənin sahibidir. Yeni Azərbaycan Partiyasının Zəngilan, Laçın, Ağcabədi, Goranboy və Xəzər rayon təşkilatının yaradılmasında fəal iştirak etmişdir.

Misirxan müəllim bu günde partiyadadır, Ulu Öndərimiz Heydər Əliyevin ən la-yıqli siyasi varisi, əlkə Prezidenti, YAP Sədri İlham Əliyevin apardığı siyasetə töhfələr verməyə və dəstək olmağa çalışır. Tez-tez bölgələrde olur, insanlarla görüşür, Prezidentimizin dövlətimizinkin inkişafı, xalqımızın sosil rifah halının daha da yaxşılaşdırılması üçün qarşıya qoyduğu vəzifələrin, qəbul etdiyi dövlət proqramlarının, imzaladıqlı sərəncamların mahiyyətini və məqsədi çatdırmağa çalışır. Deyir ki, cəmiyyətin ən enerjili, fəal təbəqəsi olan gənclərin Vətəne layiq vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, öz intellekti, bilik və bacarığı ilə, nəinki regionda, ümumilikdə dünyada seçilən gəncliyə əvvələşdirilməsi əsasında Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğı dayanır. Biz "Səs" qəzətinin kollektivi olaraq, 60 illik yubileyini qeyd etdiyimiz Misirxan Vəliyevə bundan sonra da insan üçün həyatda ən ümde olan can sağlığı, uzun, mənali ömr, tükənməz həyat eşi və ictimai-siyyə fəaliyyətində uğurlar arzulayıraq.

## "Dağlıq Qarabağ konfliktinin acı nəticələri artıq Avropa ölkələrində də hiss olunmağa başlayıb"

- Tahir müəllim, 2018-ci ildə Azərbaycan və Ermənistən prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünün keçiriləcəyi bildirilir. Görüşdən gözləntilər varmı?



**Müsahibimiz millət vəkili  
Tahir Mirkılıdır**

şa başlayıb. Separatizm meyillerinin nə dərəcədə təhlükəli olduğunu artıq hər kəs anlaşıb başlamışdır.

Azərbaycanın da, davamlı olaraq, bu reallıqları dünya ictimaiyyətinə çatdırması digər tərefdən beynəlxalq təşkilatları və ayri-ayrı ölkələri beynəlxalq hüquq normalarına uyğun mövqe nümayiş etdirməye məcbur edir.

- Sarkisyanın 2018-ci ilin aprel ayında prezidentlik müddəti başa çatır. Necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aprelə qədər hər hansı bir razılığın əldə olunması mümkünürmü və ümumiyyətlə, Sarkisyan buna gedəcək mi?

- Hələ ki, bunu, birmənali olaraq, demək üçün əsaslar mövcud deyil. Ermənistən rəhbərliyi, adəten, tam tərsinə baş verəcək seckisi proseslərindən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsi etrafında aparılan danışıqlar prosesini uzatmağa çalışıblar.

GÜLYANƏ

## Xızıda "700 min ağac əkək" kampaniyası çərçivəsində 2000 ədəd ağac əkilib



Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münsibətə keçirilən "700 min ağac əkək" kampaniyası Xızı rayonunda davam etməkdədir.

Dünen YAP Xızı rayon təşkilatının fealları və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri Giləzi Regional Meşəsalma İdarəesi zonasında 2000 ədəd ağac əkiblər. Aksiyada zamanı ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaç otlarından, daşlardan təmizləyib və yeniyən əkilən ağacları suvarıblar.

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı ağacəkmə kampaniyası dövründə, tədbirlər planına müvafiq olaraq, partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırıb.

Keçirilən aksiyada Xızıda yaşlılığının genişləndirilməsinə və ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.



## Azərbaycan səfiri etimadnaməsini Uruqvay Prezidentinə təqdim edib

Azərbaycanın Argentinada eyni zamanda Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay Prezidenti Tabare Vaskesə təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildiriblər ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvay Prezidentinə çatdırıb. Uruqvay Prezidenti, öz növbəsində, onun salamlarının və ən xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. Prezident Tabare Vaskes səfir Rəşad Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.



# Gənclərimizin uğurları gələcəyimizin təminatıdır

Müasir dövrümüzde Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Ölək qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyaset, həyata keçirilən islahatlar və dövlət programları dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də, hər zaman diqqət mərkəzindədir.

Bu gün Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənen milli ordu, möhkəm və etibarlı siyaset dövlətin gələcəyinə uğurla və inamlı addım atmağa şərait yaratır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyaseti Sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yükseltmək istiqamətində məqsədyönlü gənclər siyasetini həyata keçirir. Bu siyasetin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasetinə xüsusi önem verərək, onların təşkilatlaşmasına xüsusi diqqət ayırrı. Azərbaycanın müstəqilliyi və eərazi bütövüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzəre alınaraq, vahid gənclər siyaseti hazırlanıb həyata keçirildi. Belə ki, Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, idman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, fevralın 2-də Azərbaycan Gənclər Günüնün elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyaseti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilmesi Ulu Öndər Heydər Əliyevin gəncləre böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə, dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Bu gün ölkəmizdə gənclər siyaseti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasetinə sadıqlılığını öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik təribyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəye ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formallaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. "Xüsusi istedadda malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə



təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər) gənclər siyasetinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkarla çıxarılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə, onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə və gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.

Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək veren "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açır. Dövlət Proqramı çərçivəsində gənclərə dönyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verilib. Dövlət Proqramının əsas məqsədi qisa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyəyetli kadrlara olan tələbatını ödəmek olduğundan, builkı seçimlərdə bakanlıqdan sonrakı təhsil seviyyələrinə üstünlük verilib. Tələbələr, əsasən, Türkiye, Böyük Britaniya, Rusiya, ABŞ və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istenilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına getirib çıxaracaqdır".

## SABAH VƏ UĞURLARA HESABLANAN SIYASƏT

Gənclərə olan diqqət və gənclər siyasetinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin Inkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu. Gənclərə ayrılan bu diqqətin və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin

üyəsi. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik təribyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəye ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formallaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. "Xüsusi istedadda malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə

Nəzakət ƏLƏDDİNQIZİ



## Binəqədi rayonunda "Tariximizin sırlı abidələri" adlı layihə reallaşıb

"Binqədi Gənclər Evi" Sosial Xidmet Müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdaresinin və Yeni Azərbaycan Partiyası Binqədi rayon təşkilatı gənclər birliliyinin təşkilatı dəstəyi ilə "Tariximizin sırlı abidələri" adlı layihə reallaşdırılır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu X grant müsabiqəsinin qalibi olan, Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi, YAP Binqədi rayon təşkilatı gənclər birliliyinin fəal gənci Rüfət Orucovun bu layihəni ərsəyə gətirməkdə əsas məqsədi ölkəmizin tarix və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkil edilməsinin, mədəni ərsin bərpasını öyrənmək, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsini gənclərimizə hərəkəfi çatdırmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə açan Rüfət Orucov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Binqədi rayon Gənclər və İdman İdaresinin aparıcı məsləhətçisi Ülviyyə Usubova layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün böyük əhəmiyyəti olduğunu, ölkəmizin tarix və mədəniyyətinə ya-xından bələd olmasında önem daşıdığını vurğulayıb. Çıxışlardan sonra isə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmlər namizədi Güntəkin Nəcəfli təqdimatında "Azərbaycanımızın tarixi abidələri" adlı mövzuda ilk təlimini keçirib.

Layihənin növbəti təlimində çıxış edən təlimçi Muxtar Əsədov "Tarixi abidə anlayışı" adlı məruzəsi ilə çıxış edib.

Qeyd edək ki, layihə çərçivəsində "Qız Qalası" və "Şirvanşahlar Sarayı Kompleksi" Tarixi-Memarlıq Qoruq-Muzeyine gənclər birgə ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə "Qız Qalası" və "Şirvanşahlar Sarayı Kompleksi" Tarixi-Memarlıq Qoruq-Muzeyinin tarixi haqda məlumatlar verilib.

## ZÜMRÜD

## Azixantropun sümüyünün tapılmasının 50 illiyi beynəlxalq simpoziumla qeyd olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeoloji və Etnoqrafiya İnstitutunda 2018-ci il noyabrın 5-7-də Azix mağarasından Azixantropun sümüyünün tapılmasının 50 illiyinə həsr olunan "Qafqaz erkən paleolit dövründə insanların müraciəti" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1968-ci ilde arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azix mağarasından Azixantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir. Tədqiqatlar nəticəsində Azixantrop 400 min il yaşlı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Akademik Mingeçevir və Qəbələ rayonları ərazisində son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlediyini və onun tədqiqinin müasir dövrə də aktual olduğunu deyib.

21 dekabr 2017-ci il

Lənkəran şəhərindəki Heydər Əliyev Xatırə Parkında böyük izdiham yaşandı. İnsanlar bayramsayığı bəzədilmiş parkda respublikada ilk dəfə keçirilən "Çay, çəltik və sitrus festivalı"na tələsirdilər. Festivala təşrif buyuran Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Hadi Rəcəbli, Rüfət Quliyev, mədəniyyət xadimləri, digər qonaqlar və ictimaiyyət nümayəndləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi öünüə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Festivalda ən çox diqqəti cəlb edən pavilyonlardan biri də "Yaşıl çay" FT MMC-nin stendləri olub. Xüsusi zövqə hazırlanan "Çay adam", müəssisənin istehsal etdiyi çaylardan hazırlanmış samovar

# Lənkəranda ilk dəfə "Çay, çəltik və sitrus festivalı" keçirildi

və qız qalası maketləri festival iştirakçıları tərəfindən maraqla qarşılılıb. Təsərrüfatın rəhbəri Arax Yağubov İcra başçısı Taleh Qaraşova və digər rəsmi şəxslərə başçılıq etdiyi təsərrüfat barədə ətraflı məlumat verib. Bildirib ki, çay əkinlərini hər il artırır. Bu il yeniyi çay sahələri salınıb, 6 hektardan çox sahədə sitrus bitkiləri ekini keçirilib. Çay emal sexində 16 çeşiddə yüksək keyfiyyətli, ekoloji cəhətdən qatqışız çaylar istehsal edilir. İcra başçısı Taleh Qaraşov təsərrüfatın fealiyyətindən məmənən olduğunu bildirərək onlara yeni-yeni uğurlar arzulayıb.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün pavilyonlara baş çəkdikdən



sonra festival açıq elan edərək qeyd edib ki, öten əsrin 70-80-ci illərində respublika səviyyəsində keçirilmiş ve Ulu önder Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək respublikaya örnek gösterilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın Prezident İlham Əliyevin ardıcıl diqqəti ile yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtmış hər bir lənkəranlı üçün qurvericidir. Lənkəran şəhərinin, bütövlükdə, rayonun simasını tamamile dəyişmiş genişmiqyaslı tikinti-abadlıq, mədəni-quruculuq işlərinin, məhsul bolluğu, həyat şəraitinin durmadan yaxşılaşmasını sakınların sonsuz sevincə və minnətdarlıqla qarşılığını diqqətə çatdırın natiq böyük zəhmet və əzmkarlıq bahasına qazanılmış nailiyyətlərlə fəxr edən lənkəranlıların bu festivali alnıaçıq, üzüağ qarşılıqlarını xüsusi vurğulayıb. Sonra icra başçısı Prezident İlham Əliyevin ardıcıl diqqəti sayesində rayonun sosial-iqtisadi inkişafı, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusi çayçılıq, çəltikçilik və sitrus meyveçiliyinin inkişafı sahəsində eldə olunmuş sevindirici nəticələrin yekunları barədə ətraflı məlumat verib. O, əsl əmək və məhsul

bolluğu bayramı kimi keçirilən festivalın rayonun ictimai-siyasi həyatında unudulmaz, əlamətdar hadisəyə çevriləcəyini və lənkəranlıları daha böyük qələbələrə ruhlandıracığını bildirib. Prezident İlham Əliyevin sədrliyi ilə bu il sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyveləri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini və bu müşavirənin nəticəsi olaraq həmin sahənin inkişafı ilə bağlı istiqamətlərin müəyyən edildiyini vurğulayan T.Qaraşov bu gün Lənkəranın öz "qızıl dövrünü" yaşadığını diqqətə çatdırıb.

Mərasimdə 2017-ci ildə aqrar bölmədə uğur qazanmış məhsul istehsalçılarının bir gruppı fəxri fərmanlar və qiymətlilərle mükafatlandırılıb. Ölkəmizdə ilk olaraq təşkil olunan bu festival Azərbaycanın dövlət attributları və Lənkəranın simvolunu eks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda "Çayımızin adı var", "Süfrələrin bəzəyi Lənkəranın düşüsü", "Gözəlli damla-damla topladıq", "Yeni Lənkəran tikmək üçün", "Lənkəranın şirnişi - ağız dadımız", "Cənət görmək istəyən Lənkərana gəlsin" və s. adlı örtülü pavilyonlar


quraşdırılıb.

Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.

Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" döyüldən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan "Ləvəngi"dən hazırlanın xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

Festivalda bədii özfəaliyyət kollektivlerinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunub, musiqi nömrələri səsləndirilib, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdirilib. Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşıb.

Sərraf Talibov



## MDB-də ilk dəfə olaraq Azərbaycanda "Boeing 787-8 Dreamliner" avialaynerində "C-Check" yerinə yetirilib

**M**DB-də ilk dəfə olaraq Azərbaycanda "Boeing 787-8 Dreamliner" avialaynerində "C-Check" yerinə yetirilib. "Silk Way Technologies" şirkətinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Azərbaycanın "Silk Way Technologies" şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq müasir "Boeing 787-8 Dreamliner" avialaynerində "C-Check" həcmində baza texniki xidməti yerinə yetirib. "C-Check" baza texniki xidməti çərçivəsində ümumiyyətkdə 1679 saat planlı işlərin və 174 saat

ise plandankənar işlərin yerinə yetirilməsi-ne sərf olunub. Bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturun iş qabiliyyətinin yoxlanılması üzrə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir. O, uçuş saatının sayı, enmə sayı və ya təyyarənin təqvim istismar müddəti ilə ölçülən ciddi müəyyən olunmuş intervallar vasitəsilə yerinə yetirilir. Texniki xidmətin bu forması xeyli dərəcədə ağırlığı və işin yerinə yetirilməsinin ciddi dövrliliyi ilə fərqlənir.



## TƏRS BAXIŞ



Bir neçə gün önce, Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının məlum cinayət işi üzrə məhkəmə iclası keçirilərkən, bəzi qaran-

galmasın" mövzusunda olan çıxışların G.Bayramlıya heç bir mənəvi təsiri olmayıb. Hətta onun yaxınlarından sızan bəzi məlumatlara görə, Ə.Kərimlinin müavini istəfə ərizəsini yazıb və sadəcə, həmin ərizəni AXCP sədrinə təqdim etmək üçün məqam gözləyir.

Diger tərəfdən, G.Bayramlının məhkəmədə həbs olunmasının səbəbləri barədə "sonra danışacağım" deməsi, onun hansısa ciddi məsələləri gizli saxladığını göstərir. Eyni zamanda, onun indi olmasa belə, sonradan nə isə danışacağını bəyan etməsi də, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq G.Bayramlı Ə.Kərimlinin oynadığı çırkin oyunlarının güdəzəsinin fərqinə varmağa başla-

## Mais Səfərli: "Müxalifət daxilində yeni qurumun yaradılmasıdan söhbət gedə bilməz"



*Növbəti il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərafəsi ənənəvi müxalifət yenidən ortaya atılıb, növbəti blok və qurumların yaradılması ideyası ilə çıxışlar edir. Daha doğrusu, ötən həftə "Demokratik Düşüncə Mərkəzi"nin sədri, Müsavatın keçmiş başqanı İsa Qəmbər bir neçə partiya sədrinin iştirakı ilə toplantılı keçirərək, seçkilərlə bağlı yeni blokun yaradılması ətrafında müzakirələr təşkil etdi.*

Ancaq ADP, AXCP, "Ümid" və digər toplantıya qatılmaqdən imtina edən partiya sədrlerinin açıqlamalarına görə, İ.Qəmberin yeni qurum yaratmaq arzusu iflasa uğrayacaq. "Yurdada" partiyasının sədri Mais Səfərli "Ses" qəzetiə açıqlamasında bildirdi ki, müxalifət partiya sədrlerinin şəxsi ambisiyaları ön plandadır. Belə olada, müxalifət daxilində heç bir yeni qurumun yaradılmasından söhbət gedə bilməz. Çünkü müxalifət bir-

məyəcək. Çünkü qeyd etdiyim kimi, orada iddialı partiya sədrleri təmsil olunur. Bu gün müxalifət gündəmdə qalmaq üçün qurum yaratmaq niyyətindədir. Bununla da, onlar belə bir görüntü yaratmaq isteyirlər ki, guya bunlar bu cür birliliklə yaratmaqla bir araya gelirler. İndiye qədər radikal müxalifət düşərgəsini təmsil edən şəxslər tərəfindən bir çox birliliklə və qurumlar yaradılıb. Amma nəticəyə gəlinə isə, onların hamısı, yaradığı kimi də, tarixin arxivinə qovuşub. Əslində isə, müxalifətin fəaliyyətinin bu dərəcədə zeif olması və partiyaların çıxılmaz bir vəziyyətə düşməsinin səbəbini müxalifət partiya sədrlerinin fəaliyyətlərindən lazımdır. Çünkü radikal partiya sədrleri ancaq öz şəxsi maraqları etrafında planlar夸raqla addımlar atırlar. Yəni onlar üçün partiya maraqları bir o qədər önemli deyil. Əsasən, müxalifət partiya sədrlerinin şəxsi ambisiyaları ön plandadır. Belə olada, müxalifət daxilində heç bir yeni qurumun yaradılmasından söhbət gedə bilməz. Çünkü müxalifət bir-

"Necə düşünürsünüz, növbəti il keçirilməsi planlaşdırılan seçkilər ərefəsi müxalifət Avropada və ABŞ-dan maliyyə yardımçıları və müəyyən göstərilənlər almalarla, hansısa çaxnamalar, ol-

GÜLYANƏ

## Gözəl Bayramlının istefə verdiyi iddia olunur

*Yaxud Əli Kərimlinin müavini nəyi gizlədir?*

İliq məqamlar üzə çıxmaga başlayıb. Daha doğrusu, ona qarşı irəli sürülen ittihamları qəbul etmədiyini deyən Ə.Kərimlinin müavini həmin ittihamları barədə sonra danışacağını bildirib. Burada issa bəzi məqamlar özünü maraqlı tərəfdən göstərib. Yəni sual oluna bilər ki, G.Bayramlı nəyə görə bu gün də danışa biləcəklərinə sonraya saxlayıb? Məgər sonraya saxladığı fikirlərini indi desəydi, nə baş verə bilərdi? Məhz bu kimi suallar kontekstində məsələyə yanaşdıqda, digər bir iddia dolayı ilə özünü doğruldur.

### Gözəl Bayramlı istefə ərizəsini AXCP sədrinə təqdim etmək üçün məqam gözləyir

Bu gün istər AXCP, istərsə də "Milli Şura"da G.Bayramlının sedr müavinliyindən istefə verməsi barədə söz-söhbətlər getməkdədir. Belə ki, Ə.Kərimli G.Bayramlının həbsinin ardınca, uzağı bir neçə dəfə sosial şəbəkədə, yaxud da uğursuzluqlarla nəticələnən aksiyalarda onun müdafiəsinə hesablanmış pafoslu çıxışlardan başqa, heç bir addım atmayıb. Necə deyərlər, "xalaxətin

yib. Sadəcə, bunu ictimaləşdirmək üçün münəsib zaman gözləyir və vaxtı çatanda aça-caq sandığı, tökcək pambığı..."

**"Sonra danışacağım" ifadəsinin arxasında üzə çıxacaq bir sıra maraqlı amillər dayanıb**

Yeri gəlmışkən, G.Bayramlının vəziyyətini digər müavin Fuad Qəhrəmanlı ile də eyniləşdirmək mümkündür. Əger diqqət yetirsek, görərik ki, son günler F.Qəhrəmanlı barədə heç Ə.Kərimlinin özü də heç bir status paylaşmış. Hallbuki Nardaran hadisələrində F.Qəhrəmanlına öncə çıxaran və qızışdırın da məhz Ə.Kərimli olmuşdu. O cümlədən, F.Qəhrəmanlı istefə verməsə belə, onun da yaxınlarda AXCP-dən ayrılaçığını təxmin etmək olar. Beləliklə, G.Bayramlının məhkəməsində "sonra danışacağım" ifadəsinin arxasında üzə çıxacaq bir sıra maraqlı amillər dayanıb. Sadəcə, qalır istefaların, rəsmi olaraq reallaşdırılmasına ki, buna da çox vaxt qalmayıb.

Rövşən RƏSULOV

## CNN: Donald Trampın dəstək reytinqi rekord minimumuna enib



AŞ Prezidenti Donald Trampın dövlət başçısı postunda fəaliyyəti Amerikalıların yalnız 35 faizi dəstəkləyir. Bu barədə məlumat CNN televiziyonunun keçirdiyi və dekabrın 19-da dərc etdiyi yeni sosioloji sorğunun nəticəsində əksini tapıb. AZERTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, CNN televiziyonunun keçirdiyi müvafiq sorğular arasında Trampın populyarlığının minimal gös-

təricisidir. Respondentlərin 59 faizi hazırkı ABŞ liderinin fəaliyyətinə neqativ yanaşır. Müqayisə üçün deyək ki, bu ilin martında SNN tərəfindən keçirilən analoji sorğuda iştirak edənlərin 45 faizi Trampı dəstəkləyirdi.

Bundan eləvə, Donald Trampın populyarlığının hazırkı nəticəsi digər ABŞ prezidentlərinin ilk ilinin son təqvim ayı ilə müqayisədə ən pis göstəricidir. Belə ki, oğlu Coro Buş prezidentliyinin ilk ilini 56 faiz, Con Kennedy 77 faiz, Duayt Eyzenhauer 69 faiz, Richard Nixon, Cimmi Karter, Bill Klinton və Barack Obama ise 55-59 faiz dəstəklə başa vurmuşdular. Bununla yanaşı, təkcə respublikaçılar nəzərə alınsa, hazırda Trampın fəaliyyətini rəyi soruşturanların 85 faizi dəstəkləyir. Demokratlar arasında isə bu fikirdə olanlar cəmi 4 faizdir. Sorğu dekabr 14-17-də min nəfərdən çox amerikalının iştirak ilə keçirilib.

## Əfqanistanda "Taliban" silahlılarının hücumu nəticəsində azı 11 nəfər həlak olub

Əfqanistanın şimalında yerləşən Qunduz əyalətində "Taliban" silahlılarının hücumu nəticəsində azı 11 nəfər həlak olub. AZERTAC Pajvak agentliyinə istinadla xəbər verir ki, həyatını itirənlərin 8-i yerli polis əməkdaşları, 3-ü isə dinc sakindir. 2014-cü ildə ABŞ-in hərbi kontingenti Əfqanistani tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban" hərəkatının nəzarəti-nə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda ISİD terror qruplaşması da

aktiv fəaliyyət göstərir.

2015-ci il yanvarın 1-dən etibarən ölkədə NATO-nun "Qətiyyətli dəstək" adlı qeyri-döyüş missiyası fəaliyyətə başlayıb. Missiyanın əsas məqsədi Əfqanistandan güc strukturlarının təlimi və hazırlığıdır.



21 dekabr 2017-ci il

# Rəsul Quliyev ümidsizliyə düşcar olub

**Bir müddət əvvəl, 21 ildir Ame-  
rika Birləşmiş Ştatlarında yaşa-  
yan "Gələcək Azərbaycan Parti-  
yası"nın lideri Rəsul Quliyev  
2018-ci ildə keçiriləcək prez-  
ident seçimlərinə namizədiyiini  
irəli sürəcəyini açıqladı və bir  
neçə "çoxbilməsi siyasetçi" hesab edir ki, keçmiş spiker  
seçkilərə müxalifət düşərgəsinin vahid namizədi kimi  
qatılmaq niyyətindədir.**



## Xəyallarını gerçəkləşdirmək istə- yenlər qanunlarla və reallıqlarla he- sablaşmaq məcburiyyətindədirler

"GAP" liderinin niyyəti də, arzusu da, xəyalı da ola bilər və bu, təbii-biooji prosesdir. Hətta xəyala dalmaq və arzu etmək qanunla qadağan edile bilməz. Amma xəyalları gerçəkləşdirmək fikrində olanlar qanunlarla və reallıqlarla hesablaşmaq məcburiyyətindədirler. Bele ki, R.Quliyev və onun namizədiliyini irəli sürmək istəyənlər, bilməlidir ki, əvvəla, ölkə qanunvericiliyinə əsasən, prezidentliyə namizədiliyini irəli sürmüş şəxs son on ilde ölkədə yaşamalıdır. Partiyaya oxşar bir təşkilatlı olan lider isə, 20 ildən artıqdır Azərbaycanda deyil, Amerikada yaşayır və bir sözle, onun namizədiliyini irəli sürməsi qanunvericiliyə ziddir. Daha dəqiq desək, bu, mümkünsüzdür. Digər tərəfdən, əgər lider reallıqla barışmaq isteyir, unutmamalıdır ki, o, ölkə müxalifəti tərəfindən birmənalı qəbul edilən şəxs deyil. Bir-iki nəfər onun bəresində müsbət fikirdə ola bilər, amma onların düşündükləri ümumi və yekdil fikir anlamına gəlmir. Əgər 2005-ci ildə R.Quliyevin gelişisi barədə yayılan şayələr müxalifət qüvvələrinin üreyince deyildi, əindi de onun müxalif düşərgənin vahid namizədi kimi meydana çıxmazı real görünmür.

"GAP" lideri müxalifətə təmsil olunan funksionerlərin heç biri ilə yola getmirsə, hər birine qarşı təhqirlərə dolu ittihamlarla çıxış edir, ümumiyyətə, müxalifətin, nəinki fəaliyyətini doğru hesab etmir, hətta müxalifətin olmadığını iddia edir, nəcə onun namizədi kimi seçimlərə qatılma bilər? Heç müxalifət liderləri də sabiq spiker barədə müsbət fikirdə deyilərlər. Məsələn, A.Hacılı R.Quliyevi satqınlıqda ittiham edərək, onu buqələmun adlandırdı. C.Həsənli ilə Quliyevin bir-birini savadsız, hətta səviyyəsiz adlandıraraq təhqir etmələri də ictimaiyyətin diqqətindən kənardə deyildi. Yəni nümunə olaraq sadalanan faktlar, onu deməyə əsas verir ki, "GAP" liderinin müxalifətə bir araya gəlmesi, onun namizədi kimi seçimlərə qatılması, hətta şayə kimi də belə əsassızdır. Sadəcə, müxalifətin belə gücsüz və zəif olmasından sarsılanların R.Quliyevi, güya ki, nəyə isə qadir olan biri kimi şirişməsi və onu məhz ölkə müxalifətine calaq eləməsi başa düşüləndir. Bir sözə, bu, müxalifətin cılızlığı səbəbindən, xəste təxəyyüle məruz qalmışların çürük nəzəriyyəsindən başqa şəy deyil.

**"GAP" lideri müxalifəci  
deyilsə, iqtidar deyilsə,  
o zaman bəs kimdir?**

Inam HACIYEV

# Müsavat imtina etdi...

**"REAL"ın qurultayı baş tutmayacaq!**

Uzun müddət idi ki, "REAL" hərəkatının qurultayının keçirilməsi barədə müxtəlif müxalifətönlü saytlarda məlumatlar gedirdi. Hətta bu qurultayın keçiriləcəyi məkanlardan biri kimi, Müsavat partiyasının qərargahı göstərilirdi və eyni zamanda, vaxtı da müəyyənmişdi - dekabrın 17-si...

Sonradan bu qərardan imtina etmək üçün müsavatçıların toplantısı keçirildi. Neticədə, "REAL" növbəti dəfə temsil olunduğu müxalifət düşərgəsində pis vəziyyətdə qaldı. Əslində, bir müddət önce, daha doğrusu, keçən həftə Müsavat başqanı Arif Hacılı saxta partiya biletleri və "siyasi mühacir" arayışlarının satılması etrafında ortaya çıxmış faktlara görə, hüquq-mühafizə orqanlarına çağırılmışdı. Cox yəqin ki, ona kimi qanunsuz əməllərinə görə, haqlı xəbərdarlıqlar da edilib.

## Müsavat rəhbərliyi qanunları necə pozur?

Digər tərəfdən, A.Hacılının qeyri-qanuni şəkildə rəhbərlik etdiyi partiyasının qərargahını digər ictimai-siyasi quruma icarəye verməsi də, bəzi məsələləri açığa çıxarmış olur. Misal üçün, bu yaxınlarda Əmlak Məsələsi Dövlət Komitəsinin Müsavat partiyasına göndərdiyi məktubda göstərilir ki, icarəyə verən yazılı razılığı olmadan əmlakın ikinci əldən icarəyə verilməsi qadağandır. Yəni bu gün Müsavat partiyası yerləşdiyi qərargahı icarə qismində istifadə edir və əger icarədar statusu ola-ola onu başqasına icarəyə verərsə, demək, qanunları pozmuş olur.

Maraqlıdır ki, A.Hacılı "REAL" hərəkatına qurultay keçirmək üçün qərargahdan istifadəyə pul almadiqlarını deyir. Ancaq buna rəğmən, maliyyə vəsaiti ödənən də, ödənməsə də fakt budur ki, qərargahdan digər siyasi qurumun istifadəsi üçün kiçik müqavilə imzalanmalıdır. Bele olan təqdirdə, qərargah bir icarədardan ikinci icarədara, yəni ikinci ələ keçmiş olur. Bu isə, elbəttə, qanuna müvafiq deyil.

## Müsavatın növbəti və yeni düşməni - "REAL" hərəkatı...

Yeri gəlmışkən, "REAL"ın həbsdə olan



sədrı İlqar Məmmədovun ətrafına süni səs-küy qaldıran müsavatçılar, əslində, adıçki-lən hərəkata qurultay yeri verməklə, seçkilər öncəsi siyasi dividend əldə etməyə cəhd göstəribilər. Ən azından, "REAL"la əməkdaşlıqla gedib seçimlərə qatılmaq məqsədi gədən müsavatçılar bu yolla AXCP sədrı Ə.Kərimlinin inhisarında olan "Milli Şura"ya alternativ təşkilat yaradacaqlarını hesab edirdilər. Fəqət, son anda onların planları baş tutmadı və A.Hacılı ister dolayı, isterse də, bilavasitə "REAL"ın qurultayına yer ayıra biləməyəcəklərini dedi. Əlbəttə, bu vəziyyətdə Müsavatın da durumu ağırlaşmış oldu. Yeni A.Hacılı və klən düşərgədə qorxaq yalançı və xəyanətkar statusunu saxlamaqla yanaşı, həmin statuslarını daha da artırılmış oldu. Üstəlik yeni düşmən də qazandılar. Müsavatın növbəti və yeni düşməni isə, "REAL" hərəkatı oldu.

## Onsuz da nüfuzu sıfır dərəcəsində olan Müsavat rəhbərliyi müxalifət düşərgəsində dalana dirəndi

Fakt isə budur ki, yerləşdikləri və icarəyə götürdükləri qərargahlarını qanunsuz olaraq, "REAL"a icarəyə vermək isteyərkən, A.Hacılı bu əməlinin nəticələri barədə düşünməyib. İndi isə gedir. Çünkü ne "REAL"ın qurultayı baş tutdu, ne də Müsavat başqanlığının qurduğu xəyalları gerçəkləşdi. Üstəlik onsuz da nüfuzu sıfır dərəcəsində olan Müsavat rəhbərliyi müxalifət düşərgəsində dalana direndi. Nəzərəalsaq ki, son günler partiya daxilində kəskin qarışdırular, istəfalar da yaşaşır, bu haldə, A.Hacılının və ona himayədarlıq edən sabiq başqan İ.Qəmbərin həqiqətən də, naçar vəziyyətə düşmələrini bəri başdan demək olar.

**RÖVŞƏN**

## Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə məhkəmələrə 5 iş göndərilib

Dekabrın 1-dən 15-dək Ekoliya və Təbii Sərvətlə Nazirliyinin Ətraf Mühitin Mühofəzi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin teleblərinə riayət olunmasını yoxlamaq məqsədilə araştırma aparılıb. Departamentdən AZERTAC-a verilən məlumat göra, araştırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz mösiət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 151 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 36 iş üzrə 26700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymış ziyanə görə 43 iş üzrə 61272,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarının atılmasına və axıdlımasına görə hüquqi və fiziki şəxslərə qarşı 173 iş üzrə 33046,4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 25, icra qurumlarına 18, məhkəmələrə isə 5 iş göndərilib.

## Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri neticəsində 2 sayılı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. SIA-nın verdiyi məlumatə görə, Cinayət Məccəlesi 126.1-ci maddəsi ilə 4 il müddətindən azadlıqlandan məhrum edilmiş məhkum Cahangirov Orxan oğlu 2 sayılı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və eşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisində 1,67 qram marijuana aşkar edilib. Fakt üzrə araştırma aparılır.

**Azərbaycan xalqının alınmaz qalası, dünya şöhrətli Dərbənddə ana qəbri var. Qırxlar qapısının lap yaxınlığında türbədə Tutibikənin məzəri yerləşir. 1788-ci ildə yapılıb ucaldılan, heç vaxt unudulmayan ziyarətgahə əçvirlən bu türbədə, həm də qəhrəman ananın iki oğlu - Əhməd xan və Həsən xanın məzarları yerləşir. Ananın qoynunda dünyaya gələn və ananın yanında uyuyan övladları.**

Akademik Teymur Bünyadov yazır: "Tutibikə öz əsl-kökü ilə seçilən Qaytaglı qızıdır. O, dağlarda doğulmuş, çəmənliliklərde böyümüşdür. Çox döyüşlər şahidi və çox mübarizələr iştirakçısı olmuşdur. Yaşadolanda başında ismet çələngi, əlinde qılınc, at belində, dağ ciçirlərində, qayalıqla dalaşmışdır. 1766-ci ildə Qubali Fətəli xana könül vermiş və ailə səadətinə yetişmişdi. Dağ dağa arxalanırdı, ismet qeyrektə.

1774-cü ildə Gövdüşan çölündə Fətəli xan məglubiyətə uğradı və geri çekilməyə mecbur oldu. Düşmənələr qalanı mühəsirəyə aldılar. Qalanın qorunmasına Tutibikə özü başçılıq etdi. Yaraqlandı, hamı Dərbəndin müdafiəsinə qalxdı, hamını ehtiyatlı olmağa çağırıldı. "Qalanı içindən alarlar" - deyib meydana girdi. Tutibikənin qardaşı Əmir Həmzə hiyləyə el atdı və şayə yedi ki, Fətəli xan ölübüdür. Əmir Həmzə Dərbəndi almaq üçün bacısına qarşı qanlı döyüşə hazırlaşdı... Öz ərinə sadıq qalan Quba xanının arvadı Tutibikə mərdlərə məxsus metanetləşir kimi qala barıları üstündə duraraq, bütün işlər özü sərəncam verir, görüş bəhanəsi ilə qala divarlarına yaxınlaşan qardaşını, qala toplarının ateşilə hədələyirdi".

Dərbəndin tarixini öyrənen E.İ.Kozubski yazırdı: "Fətəli xanın igid xanımı Tutibikə... qardaşına qarşı çıxaraq, şəhəri mərdliklə müdafiə edirdi; o qala divarlarının üzərində şir kimi dayanaraq, hər şəxə özü rəhbərlik edirdi..." İnadlı müqavimət inadlı qələbə ilə nəticələndi. Ərəbzəngi tek qılınc oynadan Tutibikə ərinin şərəfini və ləyaqətini hər seyden üstün tutdu...

Xalqının cesur cəngavəri Cavad xanın adı dilimizdə, hünəri qəlibimizdə döymür. Fəxr edirik, qürur duyuruq. Ulu babamızdı, Gənce xanımızdı, arxalı dağımızdı - deyirik. Öyüñürük, sevinirik. O, qeyri-adi insanmış, fədakar, ötkəm, çılğın, sərt təbiətli imiş, hünərlü, iradəli, müstəqil fikirlü imiş. İnadından çəkinməz, dediyindən dönməz, qərarında qəti, hökmü yenilməz, bütöv, fikri aydın, düşüncəsi dərin, siyaseti çevik, dostuna dəst, düşmənинe yamanmış. Cazibəli görkəmi, alıcı gözləri varmış. Müdəm qüruru görürən, iti yeri yermış. Kişilər kişisi, qeyrətlər qeyrətiymiş. Vətəncanlı, istiqanlı adammış. Dərdini içinde çeker, sirini pühan saxlamış".

Bələ bir yenilməz hökmərə xalqımıza nəcabəti, ismetli, er qeyrətiyi uca tutan Şərəf Cahən Beyim xanım bəxş etmişdi. Cavad xan bu şərafətlə ananın döndən süd əmmiş, laylasında laylalarmış, bayatisi ilə ərsiyələnmiş, kamala yetmişdir. Oğul ananın adını yüksək tutmuş, ona ilahi bir qüvvə kimi baxmış, qarşısında diz çökmüş, səcdə qılımışdır, şərefi-şanı, əziz canı sanmışdır. "Ana haqqı - Tanrı haqqıdır" demişdir. Cavad xan 1804-cü ilin yanvar ayının 3-dən 4-nə keçən gecə anasını qəlbindən keçirmiş, ana ismətini qorumaq üçün düşmən üzərinə hücuma keçmiş, namər güləsine tuş olmuşdur. Vətən qoy-

nunda, ana yolunda qana batmış, dünyasını dəyişmişdir. Hamı bir səslə "axır qəmin olsun, Vətən" - demişdir.

XIX yüzilliyin ikinci yarısında təzadlı, mübarizəli çağlarında varılırlar və mütləqiyət əsarətinə qarşı qaçaq hərəkatı baş qaldırdı. Qaçaq el üçün vuruşdu, elə arxalandı. Elə qaçağı pünhən saxlayır və ürəyində gizlədirdi. Onların arasında Qaçaq Nəbi və Qaçaq Kərəm xalq qəhrəmanı kimi daha çox tanındı və dil-də-ağzda gəzdi. Akademik T.Bünyadovun fikrincə, Qaçaq Nəbi keçmiş Zəngəzur qəzasının Yuxarı Mollu kəndindən olan Həcər adlı qızla evləndi və arzuları qoşlaşdı. Həcər öz hünəri və ilqarı ile həqiqətlərdən nağıllaşdı və Nəbi ilə birlikdə dastanlaşdı. Dağlar qızı atın yalmanına yatanda, qılınc oynadanda yerlər titrəyir və dağlar lərzəyə gəldi. O, Nəbi sorağı ilə dağlarda at sürər və düşmənə qənim kəsilərdi. Qaydadı kişinin arxasında ari, ilqarı dayananda, onun hünəri yenilməz olar, əməli dünyani mehverindən dönderər. Nəbinin ümidi çırğının söndürmək, məqsədindən döndərmək, gedər-gəlməzə göndərmək üçün namərdiliyə el atdır. Ona yaradığı çəkmək, Həcərini elə keçirmək hıyləsin qururlar. Ayağı qandallı, qolları bağlı, sinəsi dağlı Həcər qazamata salırlar. Min bir əzab-əziyyətə dözen Həcər ümidi Nəbisinə bağlayır və onu haraya çağırır. Nəbi Həcərini xilas edir və Salvartı

bağda şair, rəssam və müsiqicilərin yetişməsində onun böyük xidmətləri olmuşdur.

Natəvan xanım Qarabağ xalığının sosial həyatında müstəsna xidmətlər göstərmişdir. O, böyük xeyriyyəçi adını şərəflə daşımışdır. Alichanlığı, səxavəti, əliaçıqlığı, yoxsullara, fəqir-fuqəralara, şikəstlərə el tutması, qədir-qiyət verməsələ tanınmışdır.

Natəvan xanımın Qarabağ xalığının möhkəmlənməsi və inkişafında xüsusi xidmətləri olmuşdur. O, el-oba yollarının, mövcud köprülərin salınması və təmir edilməsinə yardım etmiş, Şuşaya "Xan qızı bulağı" adını daşıyan su kəməri çəkdimişdir.

Akademik T.Bünyadov yazır: "Xalqının içindən çıxan, xalqının halına yanan, qeydinə qalan, nağıllaşan, dastanlaşan Qaçaq Kərəm Qafqazda, Türkiye və İranda uzun illər qəhrəmanlıqlar göstərmiş, yeniləmeyeşli sayılmış - seçilmişdir. Rus yazıçı M.Qorki Qaçaq Kərəm haqqında yazır: "Kərəm haqqında eşitdiklərim o qədər əfsanəvidir ki, o, hazırda sağı olmasayıd, onun, həqiqətən, yaşadığına insan heç cür inana bilməzdi. O, əfsanə və nağılların qəhrəmanıdır. O, ədalet məcəssəməsidir".

Qayدادı, kişinin yarı, əhd-i-ilqarı, kişinin anası, işqli dünyası deyiblər. Qıraq Kəsəmənli Qaçaq Kərəmi dünyaya getirən, ərsəyə yetirən, igidlik, mərdlik, mübarizlik də-



**Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütəvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu**

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütəvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

## XVIII-XX əsrin əvvəllərində Azərbaycanın ağbirçəklilik ənənələri

dağlarına çekilir.

Nəbinin dağlarda sığındığını bilən atlı kazak dəstəleri onu Murğuz kəndində haqlayırlar. Qanlı döyüşdə Nəbi Həcərinə və Həcər Nəbisinə arxa olur. Düşmən xeyli tələfat verir. Nəbi Həcərin igidiyyinə heyran qalır və fərəhinden ürəyi köksüne siğır.

XIX yüzilliyin ikinci yarısında arzusu və əməliyətə Qarabağ xalığına şərəf getirən bir el anası qızığın fealiyyətə başladı. Cəmi 60 il özür sərən, mənali və qəmli-ələmli həyat tərzi keçirən Xurşidbanu Natəvan Qarabağın axırıncı xanı Mehdiqul xanın qızıdır. Daha çox "Xan qızı" kimi çağırılan Natəvan xanım zəmanəsinin kamil təhsilini almış, ərəb və fars dillerini öyrənmişdir.

Yüksək mədəniyyət sahibi, səmimi məxluq olan bu gözəl qadın davranışı, əqli, zəkası, fitri istedadı, uzaqgörənliliyi ilə sayılmış ve seçilmişdir. El anası kimi, elinə yanın kimi.

Görkəmli şair, mahir rəssam olan Natəvan xanım "Məslisi-üns" və "Məclisi-fəramuşan" adlı mötəbər ədəbi məclislərin yaradıcılarından olmuş, yeri gəldikdə, mənəvi və maddi yardım göstermiş, Qara-

si keçən Qıraq Kəsəmənli Gülgəz xanım əsilli-nəsilli tayfadan olmuşdur. Yeri gələndə günü at belində hünərdə və zəfərdə keçərdi. Yeri gələndə sorağı məsləhətlərdən, məşvərətlərdə gələrdi. Qanı su ilə yumaqda ad çıxarmışdı. Qanlırlar, qırğınlara ismet örpəyi örtməsdür. Bir elin arxası, dayağı və hünəri idi. Rusiyadan 1917-ci ildə İrəna qəçmiş Mirəhməd xanın qadını, dağlar qızı Tuğra xanım 1919-cu ildə başına 10 min igid toplayıb, Lənkərana gelir və Azərbaycan Cümhuriyyəti hakimiyyətinin burada da bərqrər olmasına köməklik göstərir. Analar köçər, analar yaşar bu dünyada. Ana vətənleşər, vətən analaşar bu dünyada...

Əsrlərce adları məlum olmayan neçə-neçə ağbirçək analarımız tarihin qaranlıq səhifələrində qalsalar da, zaman-zaman xalqımıza təlim-tərbiye, öyünd-nəsihət dersi keçiblər, əməllərini nəsildən-nəsillərə keçirərək, bizlərə ərməğan ediblər. Hazırda ağbirçəklilik ənənesi davam edir, yaşayır və öz əvəzsiz rolunu oynayır.

Tədbirlər, uzaqgörən və təbli şair Ağabəyim ağa Ağabacının xalqımızın ləyaqətli qadınları arasında xü-

susi yeri vardır. Ağabəyim Qarabağ xanı İbrahimxəlil xanın gencəli Cavad xanın bacısı Tutibəyimdən olan qızı, Xurşidbanu Natəvanın bibisi idi. O, 1782-ci ildə Şuşada anadan olmuşdur. Ağabəyim ağa ərəb və fars dillərini mükəmməl bilmış, təhəsili və tədbirlər bir qadın olmuşdur. Qarabağ-İran münasibətlərindəki gərginliyi azaltmaq məqsədile Ağabəyim ağa İranın şahı, Ağa Məhəmməd şah Qacarın qardaşı oğlu Baba xan Fətəli şahə ərə verilir. O, İran-Qarabağ, Rusiya-İran münasibətlərinin yaxşılaşmasında çox işlər görmüşdür. Akademik T.Bünyadovun, qeyd etdiyi kimi, 1811-ci ildə İngiltərənin fövqəladə səfirini və onun xanımını qəbul edərkən, Böyük Britaniya kralıçasının etimadnamə və hədiyyələrini, məhz Ağabəyim ağa təqdim etmişdir. Bu hadisə Ağabəyim ağa ərəb qadının məxsus yüksək mədəniyyətinin və şair təbiətinin təzahürür.

Geniş ərazidə tanınan şuşalı Ağabəyim ağa ərəb qadının nüfuzu, istədə və şairliyi ilə şöhrətlənən Ağabəyim ağa ərəb qadının qaldığını qeyd edən Firdəvəs bəy Köçərlidən oxuyur: "Aşiq Pəri o zamankı savadlı və təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı. Onun üstünə hər tərəfdən mənzum və mənsur məktublar axısbır gəlirdi. Şairə də, öz növbəsində, ona hörmət göstərənləri özünnü doğruluq, ədalet, insana hörmət, təmiz məhəbbət və səmimiyyət ifadə edən ahengdar şeirlərile ruhlandırırdı".

Aşiq Pəri Qarabağda deyişmərlə ad qazandı, aşiq şeirinin ilham-verici bir qüvvəsinə çevrildi. Coxlarıının Aşiq Pərinin ağlına və istedadına heyran qaldığını qeyd edən Firdəvəs bəy Köçərlidən oxuyur: "Aşiq Pəri o zamankı savadlı və təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı. Onun üstünə hər tərəfdən mənzum və mənsur məktublar axısbır gəlirdi. Şairə də, öz növbəsində, ona hörmət göstərənləri özünnü doğruluq, ədalet, insana hörmət, təmiz məhəbbət və səmimiyyət ifadə edən ahengdar şeirlərile ruhlandırırdı".

**Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru**



## Göbelək zəhərlənməsini necə anlamaq olar?

**G**öbelək demek olar ki bütün fəsillərdə en çox istifadə olunan qidalardan biridir. Lakin salatlarda, qızardılaraq və s. şəkildə yeyilən göbelək düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə də səbəb ola bilər. Samsun Xalq Sağlamlığı müdürü dr. Mustafa Kasapoğlunun fikrincə, təbii mühitdə yetişən və tərkibində zəhərli maddə olan papaqlı göbeləklər təzə, qurudulmuş və ya konserv şəklində, çiy və ya bişirilərək yeyilməsi nəticəsində baş verən və ölümle də nəticələnə bilən ciddi zəhərlənmə mənbəyidir. Göbelək zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbeləklər arasında zəhərli olanlarına çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbeləklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən de məlumatlı şəkildə yeyilən göbeləyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

Zəhərlənmə əlamətləri göbeləyin tərkibində olan zəherin xüsusiyetlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbelək növlerinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır. 2 saat sonra zəhərlənmə əlamətləri göstərən göbeləklərdən zəhərlənmə zamanı başgicəllənməsi, yuxuya meyil, aşağı təzyiq, bulanıq görme, üz və boyun nahiyyəsində qızarma, nəbzədə artım, ağızda metal dadi, ürəkbulanma, qusma, tərləmə əlamətləri görüle bilər.

Yeyildikdən 6 saat sonra meydana çıxan zəhərləmələrdə isə ürəkbulanma, qusma, ishal, qızdırma, nəbzə artımı, qarın ağrısı, vaxt keçdiğə qaraciyer və böyrək pozuntuları və bu pozuntulardan qaynaqlanan əlamətlər ortaya çıxa və koma, ölümle nəticələnə bilər. Göbelək yeyən insanda bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduğu təqdirdə mütləq vaxt itirmədən en yaxın tibbi mərkəzə baş çəkməsi lazımdır.

Göbelək zəhərləmələrinin müalicəsi əsas etibarilə meydana gələn zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümle nəticələnən hallar da mövcuddur. Ancaq göbelək zəhərlənməsinin qarşısını almaq mümkündür və bunun üçün təbii mühitdə yetişən göbeləklərin yeyilməməsinə diqqət etmek lazımdır.

## ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə I kurs tələbəsi Əkbərova Jala Taleh qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

X X X

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə I kurs tələbəsi Əliyeva Nərgiz Əsgərli qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

X X X

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Menecment ixtisası üzrə I kurs magistri Qəribova Ayidə Ağarəhim qızının adına verilmiş magistr biletini itdiyi üçün etibarsız sayılır.

X X X

Bakı şəhəri, Xətai rayon, 8-ci Qaraşəhər küçəsi, ev 16/50, mənzil 45/46 ünvanında yaşayan Nikolayevskaya Qalina Anatolyevnanın adına verilmiş Seriya MA N 0354135 nömrəli evin kupçası (çıxarış) itdiyi üçün etibarsız sayılır.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

**Səhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

**Buraxılışa məsul:** Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500**

# Ses

**Son səhifə**

**21 dekabr**

## Rövnəq Abdullayev: "Elə etməliyik ki, futbolumuzda haramın kökünü kəsək"

"Şəffaflıq nə qədər çox olsa, futbol o qədər inkişaf edər. UEFA nümayəndələri bizimlə görüşənde bildirdilər ki, Şərqi Avropa ölkələri futbola haram qatdıqları üçün futbolu inkişaf etdirə bilmirlər. Qərbi Avropana isə belə halların kökü kəsilib. Biz də elə etməliyik ki, futbolumuzda haramın kökünü kəsək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib. Futbol matçlarının manipulyasiyası məsələsinə toxunan R.Abdullayev UEFA tərefindən mərc oyunlarının ciddi nəzarətə götürüldüyünü vurgulayıb. Onun sözlerinə görə, futbol oyununda iştirak edən şəxs heç vaxt mərc oyunlarında iştirak edə bilməz: "Bu, cinayət məsuliyyəti sayılır. İndiyədək iki futbolçu və bir məşqçisi bu işə görə futboldan kənarlaşdırılıb. Onları işi prokurorluğa verilib".



R.Abdullayev həmçinin Bayıl Məşq Mərkəzində görülmüş işlər barədə danışır. O bildirib ki, məşq mərkəzi UEFA-nın maliyyəsi ilə ərsəyə gəlib. AFFA prezidenti həmçinin vurğulayıb ki, Sumqayıt şəhər stadionunda 2, Bakı Olimpiya Stadionunda isə bir təbii örtülü stadionun UEFA vəsaiti hesabına tikintisi nəzerdə tutulub. İcraiyyə Komitesinin icası barədə danışan AFFA prezidenti aşağı yaş qrupları üzrə yığımlara baş məşqçilərin təsdiqləndiyini bildirib. Onun sözlerinə görə, baş məşqçi seçimi Q.Qurbanov və məşqçilər heyəti tərefindən aparılıb.

## AFFA-nın İcraiyyə Komitəsinin icası keçirilib



Dekabrın 20-də AFFA-nın İcraiyyə Komitəsinin icası keçirilib. AFFA-nın saytında yer alan xəbərə görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev Assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom ve xatirə hədiyyəsi təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağı yaş kateqoriyasına daxil olan Azərbaycan yığma komandalarının baş məşqçisi vezifəsinə teyinatlar təsdiqlənib. İclasda Ramin Quliyev U-17, Zaur Həşimov U-18, Vüqar Məmməd U-19, Rəşad Sadıqov U-20 və U-21 komandalarının baş məşqçi vəzifələrinə teyin ediliblər. FIFA-nın gösterdiyi maliyyə yardımına Sumqayıt şəhər stadionunun ərazisində iki, Bakı Olimpiya Stadionunun ərazisində isə bir təbii ot örtülü standart ölçülü meydan salınacağı diqqətə çatdırılıb. Nailə Rüstəmzadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub. İclasda, həmçinin "Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları" və "Region Liqası" turniri ilə bağlı xüsusi təqdimat keçirilib.

## Bakıda keçiriləcək AL-in final matçında stüart sistemi təşkil olunacaq



2019-cu ilde Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının final matçında stüart sistemi təşkil olunacaq. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, bu məqsədlə gələn ilin aprelində 1200 polis əməkdaşı təlimlərə cəlb ediləcək və onlar stüart kimi formalasdırılacaqlar. Baş katib say çıxluğununu belə əsaslandırb: "Özümüz bu sayda əməkdaş seçdik ki, rotasiya edək. İndiki halda polissiz oyun təşkil edə bilmərik. Hazırda stüart sisemi üzərində iş gedir".

## Kaka "Milan"ın direktoru ola bilər



Bir neçə gün əvvəl karyerasını bitiren braziliyalı futbolcu Kaka "Milan"ın direktoru ola bilər. SİA-nın məlumatına görə, bu barədə klubun baş direktoru Marko Fassone açıqlama verib: "15 gün əvvəl Kaka və atası ilə əlaqə saxladıq. Onun və "Milan"ın gələcəyini necə görməyimizlə bağlı fikir mübadiləsi apardıq. Kaka nə edəcəyinə qərar vermək üçün bir aylıq möhəlet götürdü. Düşünürəm ki, Miladdan əvvəl bir daha qarşılaşacaq. Biz yalnız bir-birimizə xoşbəxt bir Milad arzulamaq üçün deyil, hem də nağılların davam edə, sona çata, yaxud geri qayıda biləcəyini öyrənmək üçün görüşəcəyik".

X X X

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Menecment ixtisası üzrə I kurs magistri Qəribova Ayidə Ağarəhim qızının adına verilmiş magistr biletini itdiyi üçün etibarsız sayılır.

X X X

Bakı şəhəri, Xətai rayon, 8-ci Qaraşəhər küçəsi, ev 16/50, mənzil 45/46 ünvanında yaşayan Nikolayevskaya Qalina Anatolyevnanın adına verilmiş Seriya MA N 0354135 nömrəli evin kupçası (çıxarış) itdiyi üçün etibarsız sayılır.